



Ilham Aliyev



Milli inkişafın yeni prioritetləri

Prezidentin müəyyənləşdirdiyi yeni yol xəritəsi Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçidini təmin edəcək

- Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
- Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
- Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
- İşgüdə azad olunmuş ərazilərə böyük qaydış;
- Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi.

Bunlar Prezident İlham Əliyevin "Azərbaycan 2030: sosial-iqtisadi inkişaf dair Milli Prioritetlər" in təsdiq edilməsi haqqında sərəncamına əsasən növbəti onillikdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə reallaşdırılacaq 5 Milli Prioritetdir. Dövlətin əsas hədəflərini müəyyənləşdirən Prezident bununla növbəti 10 il üzrə inkişafın yol xəritəsini təqdim etdi. Milli Prioritetlər eyni zamanda BMT-nin "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Sistemli və davamlı islahatlar, yüksəliş üçün yaranan yeni imkanlar

Dövlət başçısının imzaladığı "Azərbaycan 2030: sosial-iqtisadi inkişaf dair Milli Prioritetlər" in təsdiq edilməsi haqqında sərəncamda deyildiyi kimi, Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsinə yaşamaqdadır. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənib.

Artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəldib, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaradıb.

Bu nailiyyətlər 44 günlük Vətən müharibəsindəki tarixi qələbəyə də transformasiya olundu. Ötən il noyabrın 10-da imzalanmış tarixi bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işgüdə azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından ölkə əhalisinin rifahı üçün tam istifadə olunmasına real zəmin yaradıb. Əlbəttə ki, əldə edilmiş qələbə qarşısındakı illərdə sistemli və davamlı islahatlarla inkişafı yeni imkanlar açacaq.

Qələbə nəticəsində işgüdə azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reintegrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük töhfə verəcək.

Ardı 5-ci səh.

Azərbaycan dövlətinin insanların rifahına yönəldilən sosial siyasəti davamlı xarakter daşıyır

Prezidentin son günlərdə imzaladığı sərəncamlar bunun daha bir təsdiqidir

Bu il fevralın 5-də Prezident İlham Əliyev "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, cari il yanvarın 1-i tarixinə keçən il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il yanvarın 1-i tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həmcinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçirilməkdir. Nazirlər Kabinetinə tapşırılmışdır ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Dövlət başçısının bu sərəncamı Azərbaycanda pensiyaların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi töhfə verəcək.

Prezidentin son günlərdə imzaladığı sərəncamlar bunun daha bir təsdiqidir. Bu sərəncama əsasən, neçə-neçə şəhid ailəsi, müharibə əlili 2021-2025-ci illər ərzində mərhələli şəkildə mənzil, yaxud fərdi evlə təmin olunacaq.

Qeyd edək ki, 2020-ci ilin əvvəlində bütün pensiyalar ölkə üzrə 16,6 faiz indeksasiya olunaraq artırıldı. Ümumilikdə 2020-ci ildə pensiya ödənişləri 2019-cu ilə müqayisədə 20 faiz artı. Azərbaycan Respublikası Prezidentinin təqəddürləri 25, sosial müavinətlər 15 faiz artı və ümumilikdə bu ödənişlər 2 milyondan çox vətəndaşı əhatə etdi.

Ardı 5-ci səh.

Şuşa dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcək

Azərbaycan dövləti ötən il cəmi 44 gün ərzində erməni faşizmini məhv edərək, növbəti Qarabağa, həm də Cənubi Qafqazın təhlükəsizliyinə töhfə verən Zəfər Qələbəsi ilə dünyanın diqqətini özünə cəlb etdi. Bu əfəndə hökumət yalnız təcavüzkar Ermənistanın məğlubiyyəti üçün deyil, eyni zamanda COVID-19 - koronavirus pandemiyasının qarşısını alınması sahəsində də ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirdi. Sevincirici haldır ki, hər iki cəbhədə Azərbaycanın dövlət başçısının yürütdüyü siyasət uğurlu nəticələri ilə yaddaşlarda qalacaq.

Prezident İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində bu və digər məsələlər barədə geniş söz açdı. İlk növbədə qeyd edildi ki, son illər ölkədə bir çox xəstəxanalar tikilib və onların da müəyyən standartları var, həm memarlıq, həm də avadanlıqlarla təchizat baxımından. Bu xəstəxanalarda ölkə vətəndaşlarına keyfiyyətli tibbi xidmət göstəriləcək.



O cümlədən 200-dən çox həkim və bütövlükdə 600-dən artıq tibb işçisinin çalışacağı Abşeron Rayon Mərkəzi Xəstəxanasının müasir üslubda inşası, müasir tibbi avadanlıqlarla təchizatı bir daha onu göstərir ki, dövlət və hökumət bu sahədəki fəaliyyətini ardıcıl şəkildə davam etdirir. Son 17 il ərzində 750-dən çox xəstəxananın yenidən tikilməsi, ya da əsaslı şəkildə təmir edilməsi ölkədə səhiyyə sisteminin gücləndirilməsi sahəsində fəaliyyətdə olması deməkdir.

2004-cü ildə Prezident vəzifəsinə seçiləndə cənab İlham Əliyev bəyan etmişdi ki, qara qızılı insan kapitalına çevirməliyik. Ona görə nəftdən əldən edilən gəlirləri insan kapitalına yönəltməklə başlıca vəzifə kimi qarşıya qoyuldu.

Ardı 5-ci səh.

Koronavirusa yoluxma hallarının azalması vətəndaşları arxayınlaşdırmamalıdır

Ölkəmizdə COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiya davam edir. İqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bözi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqqında qərar qəbul edib.

Sertləşdirilmiş karantin rejiminin yumşaldılması insanlarda xoş əhvali-ruhiyyə yaratmaqla bərabər, onları aktiv həyata da həvəsləndirir. Paytaxt Bakının küçələrində canlanma yaranıb. Bu mənzərələri seyr etmək çox xoş təəssüratlar yaratmaqda yanaşı, aylardır ki, dünyamızın global bəlasına çevrilmiş koronavirus pandemiyasının acı nəticələrini də yada salır. Bu təhlükəli virusa yoluxma və ölüm hallarının azalması hallarının stabil olmadığı təcrübələrdən məlumdur.

Nə qədər ki, koronavirus infeksiyası ölkəmizdə və dünyanın müxtəlif yerlərində can almaqda davam edir arxayınlaşmaq olmaz. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hər gün yenilədiyi statistik məlumatlar isə COVID-19 qurbanlarının sayının artdığını göstərir. Belə ki, ÜST-ün verdiyi məlumatlara görə, dünyada yeni növ koronavirus infeksiyasından vəfat edənlərin sayı 2 300 187 nəfərə çatıb.

Beləliklə, dünyada koronavirus infeksiyasına 105.629.479 insan yoluxub. Eyni zamanda 77.318.350 nəfər COVID-19 xəstəliyindən sağalıb, 26 milyona yaxın xəstənin müalicəsi davam edir.

Ardı 8-ci səh.

Kənd təsərrüfatı və aqrosənaye sahələrinin inkişafı üçün böyük potensial var

Ermənilər 30 il ərzində ərazilərimizi işğal altında saxlamaqla kifayətlənməmiş, torpaqlarımızı həm də istismar edərək barından bəhrələnməmişlər. Onların bundan nə dərəcədə faydalandığını bilmək üçün təkə bir faktı xatırlatmaq kifayətdir: son vaxtdək Ermənistanın dövlət büdcəsinin gəlirlərinin 50 faizi Azərbaycandan tələdiyi servətlər hesabına formalaşmışdır. Düşmənin tərəfi bu faktı etiraf edir və nəarahat olur ki, bundan sonra necə yaşayacaq.

Servətləri ən çox talaan rayonlardan biri yox, birincisi Kəlbəcər idi. Məlumdur ki, bu rayon yerüstü və yeraltı servətlərinə görə çox zəngindir. Təkcə Söyüdlü qızıl yatağının istismarından Ermənistanın dövlət büdcəsinə ildə mil-

yonlarla dollar vəsait daxil olurdu. Kəlbəcər kənd təsərrüfatı rayonu kimi də xüsusi əhəmiyyət daşıyır. Rayon əhalisinin çox hissəsinin məşğulluğu da bu sahə ilə bağlıdır.

Ardı 7-ci səh.



Ermənistanda siyasi böhran dərinləşir

Ölkədə iqtidarla kilsənin qarşılıqlı əlaqəsi də böyüyür

Ermənistanda siyasi gərginlik davam edir. Reallıq ondan ibarətdir ki, müharibədəki məğlubiyyət baş nazir Nikol Paşinyanın siyasi reytinqini xeyli aşağı salıb. Bununla belə ölkə vətəndaşları müxalifətə də etimad göstərmirlər.

Xalqın dəstəyini ala bilməyən müxalifət istəyində nail olmaq üçün yollar axtarır. Son günlərdə keçmiş hərbi xunta xeyli fəallaşmış və R.Koçaryan açıq şəkildə hakimiyyət iddiasını ortaya qoyub. Bu məqsəddə o, digər müxalifət təmsilçiləri ilə görüşərək onlardan dəstək almağa çalışır.

Ermənistan mətbuatı yazır ki, Robert Koçaryandan sonra ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan da hakimiyyət iddiasındadır. Şuşa şəhərində Azərbaycan Ordusunun qarşısından qaçan Seyran Ohanyan bəyan edib ki, seçkilərdə iştirak etməyə hazırdır. O, bildirib ki, seçkilərdə iştirak etmək qərarı versə də, prosedür hansı siyasi partiya daxilində qatılacağına uyğun olaraq seçkilərdə iştirak edə bilər. Mən də Ermənistan vətəndaşı kimi seçkiyə qatılacağam. Ancaq bunun hansı qüvvə və formada olacağına özüm qərar verəcəyəm".

Ardı 7-ci səh.



“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərar alır**:

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1666; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208; 2019, № 5, maddə 798, № 7, maddə 1190, № 8, maddə 1382, № 11, maddə 1684, № 12, maddə 1881; 2020, № 5, maddə 508, № 6, maddələr 662, 668, № 7, maddələr 824, 830; Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 179-VIQD və 185-VIQD nömrəli, 6 noyabr tarixli 192-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.21-ci və 1.0.31-ci maddələrdə “dövlət təhsil sənədinin” sözləri “təhsil haqqında dövlət sənədinin” sözləri ilə əvəz edilsin.

2. 1.0.26-ci maddədə “təhsil” sözündən sonra “haqqında dövlət” sözləri əlavə edilsin.

3. 17.2-ci maddənin ikinci cümləsində “dövlət nümunəli sənədin”

sözləri “təhsil haqqında dövlət sənədinin” sözləri ilə əvəz edilsin.

4. 19.20-ci maddədə “dövlət təhsil” sözləri “təhsil haqqında dövlət” sözləri ilə əvəz edilsin.

5. 21.3-cü maddənin ikinci cümləsində “dövlət nümunəli sənəd” sözləri “təhsil haqqında dövlət sənədi” sözləri ilə əvəz edilsin.

6. 21.4-cü maddədə “sənəd” sözü “dövlət sənədi” sözləri ilə əvəz edilsin.

7. 27-ci maddə üzrə:

7.1. 27.1-ci maddədə “səviyyəsi”ni” sözündən sonra “(doktorantura istisna olmaqla)” sözləri və “qaydada” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

7.2. 27.3-cü maddədə “qaydada” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin.

8. 29.0.20-ci maddədə “nümunələrini” sözü “təsvirlerini” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2020-ci il

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 18 dekabr tarixli 218-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 18 dekabr tarixli 218-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərar alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 161, № 12, maddə 1102; 2007, № 10, maddə 947; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 4, maddə 291, № 6, maddə 531, № 9, maddə 854; 2016, № 11, maddə 1805; 2017, № 7, maddə 1355, № 12 (I kitab), maddə 2312; 2019, № 3, maddə 403, № 5, maddə 848, № 11, maddə 1718; 2020, № 7, maddələr 868, 895, № 9, maddə 1139; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1207 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8.2-ci bənddən “milli” sözü çıxarılıs;

1.2. 8.5-ci bənddə “qiymətləndirilməsi (attestasiyası) sözləri “attestasiyası” sözü ilə əvəz edilsin;

1.3. 8.10-cu bənddə “tədris vasitələrinin” sözləri “tədris-metodik vasitələrinin” sözləri ilə əvəz edilsin;

1.4. 8.26-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.26. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müliyyəti formasında və təbəlliyindən asılı olmayaraq təhsil müəssisələri tərəfindən məzunlara verilən təhsil haqqında dövlət sənədinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndən elektron sənəd formasında əldə edilməsi təmin edilir.”

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 18 dekabr tarixli 218-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 fevral 2021-ci il

“Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərar alır**:

Maddə 1. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, № 5, maddə 507; 2016, № 3, maddə 420, № 12, maddə 2021; 2017, № 1, maddə 11, № 7, maddə 1272; 2018, № 7 (I kitab), maddələr 1393, 1412, № 10, maddə 1966; 2019, № 5, maddə 797; 2020, № 6, maddə 670, № 7, maddə 830) 48.1-ci və 48.2-ci maddələrində “nümunəli sənədlərə (diplomlara)” sözləri “sənədlərinə” sözü ilə əvəz edilsin.

Maddə 2. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1152; 2019, № 5, maddə 799, № 6, maddə 986, № 11, maddə 1685; 2020, № 5, maddələr 508, 514, № 7, maddələr 831, 851; Azərbaycan Respublikasının 2020-ci il 30 sentyabr tarixli 172-VIQD nömrəli və 6 oktyabr tarixli 185-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.0.1-ci, 1.0.9-cü və 1.0.10-cü maddələrdə ismin müvafiq hallarında “dövlət təhsil sənədi” sözləri ismin müvafiq hallarında “təhsil haqqında dövlət sənədi” sözləri ilə əvəz edilsin;

2.2. 14-cü maddə üzrə:

2.2.1. 14.1-ci maddənin birinci cümləsində “təhsilənlərə” sözlərindən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

nədd formasında yaradılan” sözləri əlavə edilsin;

2.2.2. 14.2-ci maddədə “qaydada” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin.

Maddə 3. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 789; 2020, № 6, maddə 664, № 7, maddə 851; Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 185-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.0.3-cü, 1.0.37-ci və 14.1-ci maddələrdə “dövlət təhsil sənədinin” sözləri “təhsil haqqında dövlət sənədinin” sözləri ilə əvəz edilsin;

3.2. 4.0.29-cü maddədə “qəbulu” sözündən sonra “və yerdayışması” sözləri əlavə edilsin və həmin maddədə “və” sözü “, habelə” sözü ilə əvəz edilsin;

3.3. 4.0.31-ci maddədə “nümunələrini” sözü “təsvirlerini” sözü ilə əvəz edilsin;

3.4. 17-ci maddə üzrə:

3.4.1. 17.1-ci maddədə “ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat” sözləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

3.4.2. 17.2-ci maddə ləğv edilsin;

3.4.3. 17.4-cü maddədə “qaydada” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2020-ci il

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”ndə, 2015-ci il 13 avqust tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”ndə, 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə, 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”ndə, 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi”ndə və 2016-cı il 24 iyun tarixli 978 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərar alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 381; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 790, 802, № 7, maddə 1367; 2019, № 3, maddə 402; 2020, № 5, maddə 698) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsil haqqında dövlət sənədlərini və təhsilə dair digər sənədləri vermək.”;

1.2. 7.31-ci bəndə “təhsil haqqında” sözlərindən əvvəl “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

1.3. 7.33-cü bənddə “dövlət sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd” sözləri ilə əvəz edilsin;

1.4. 8.1-ci bənd üzrə:

1.4.1. 8.1.1-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

1.4.2. 8.1.2-ci yarımbəndə “aparmaq” sözündən sonra “, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək” sözləri əlavə edilsin;

1.4.3. 8.1.5-ci yarımbənddən “, Akademiyanın daxili qaydalarına əməl etməklə, başqalarına şəxsi nümunə olmaq” sözləri çıxarılıs;

1.4.4. 8.1.6-cü yarımbənddə “ruhunda tərbiyə etmək” sözləri “və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata” sözləri ilə əvəz edilsin;

1.4.5. 8.1.8-ci yarımbənddən “şəxsi nümunəsi ilə” sözləri çıxarılıs və həmin yarımbənddə “cəmiyyətə hörmət” sözləri “mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı” sözləri ilə əvəz edilsin;

1.4.6. 8.1.9-cü yarımbənd “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilsin;

1.4.7. 8.1.12-ci yarımbəndə “çəkindirmək” sözündən sonra “, onların təhlükəsizliyini və sağlamlığını mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

1.4.8. aşağıdakı məzmununda 8.1.14-1 - 8.1.14-3-cü yarımbəndlər əlavə edilsin:

“8.1.14-1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

8.1.14-2. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;

8.1.14-3. Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilənlərinin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq.”;

1.5. 8.2-ci bənd üzrə:

1.5.1. 8.2.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

1.5.2. 8.2.4-cü yarımbənddən “uyğun olduqda Elmi Şuraya və digər” sözləri çıxarılıs;

1.5.3. 8.2.5-ci yarımbəndə “əlavə təhsil almaq” sözlərindən sonra “və elmi dərəcəsini yüksəltmək” sözləri əlavə edilsin;

1.5.4. aşağıdakı məzmununda 8.2.8-1-ci yarımbənd əlavə edilsin: “8.2.8-1. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vasitələrlə təmin olunmaq.”;

1.6. 8.4-cü bənd üzrə:

1.6.1. 8.4.2-ci yarımbənddən “tədris tapşırıqlarını vaxtında yerinə yetirmək,” sözləri çıxarılıs;

1.6.2. 8.4.4-cü yarımbəndə “əməl etmək” sözlərindən əvvəl “, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara” sözləri əlavə edilsin;

1.6.3. 8.4.5-ci yarımbənddə “və cəmiyyət” sözləri “, cəmiyyət, ailə və özü” sözləri ilə əvəz edilsin;

1.6.4. aşağıdakı məzmununda 8.4.7-1-ci və 8.4.7-2-ci yarımbəndlər əlavə edilsin:

“8.4.7-1. üzrsüz səbəblərdən dərslərinə hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək; 8.4.7-2. sağlamlıq həyat tərzini keçirmək.”;

1.7. 8.5-ci bənd üzrə:

1.7.1. 8.5.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl “mədəni-psixoloji cəhətdən sağlamlıq pedaqoji mühitədə” sözləri əlavə edilsin;

1.7.2. 8.5.2-ci yarımbəndə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;

1.7.3. 8.5.3-cü və 8.5.6-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“8.5.3. şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq.”;

“8.5.6. təhsilə bağlı inkişafyönü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək.”;

1.7.4. 8.5.5-ci yarımbənddə “həyatında” sözündən sonra “, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında” sözləri əlavə edilsin;

1.7.5. aşağıdakı məzmununda 8.5.7-1 - 8.5.7-4-cü yarımbəndlər əlavə edilsin:

“8.5.7-1. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;

8.5.7-2. həyat və sağlamlığı üçün təhlükəsiz, zərərli təhsil şəraiti ilə təmin olunmaq;

8.5.7-3. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

8.5.7-4. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq.”;

2. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 avqust tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 912; 2016, № 11, maddə 1803; 2017, № 7, maddə 1368; 2019, № 5, maddə 847; 2020, № 5, maddə 698) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 7.34-cü bənddə “dövlət sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd” sözləri ilə əvəz edilsin;

2.2. 8.1-ci bənd üzrə:

2.2.1. 8.1.1-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

2.2.2. 8.1.2-ci yarımbəndə “aparmaq” sözündən sonra “, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək” sözləri əlavə edilsin;

2.2.3. 8.1.5-ci yarımbənddən “, Mərkəzinin daxili qaydalarına əməl etməklə, başqalarına şəxsi nümunə olmaq” sözləri çıxarılıs;

2.2.4. 8.1.6-cü yarımbənddə “ruhunda tərbiyə etmək” sözləri “və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata” sözləri ilə əvəz edilsin;

2.2.5. 8.1.8-ci yarımbənddən “şəxsi nümunəsi ilə” sözləri çıxarılıs və həmin yarımbənddə “cəmiyyətə hörmət” sözləri “mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı” sözləri ilə əvəz edilsin;

2.2.6. 8.1.9-cü yarımbənd “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilsin;

2.2.7. 8.1.11-ci yarımbəndə “çəkindirmək” sözündən sonra “, onların təhlükəsizliyini və sağlamlığını mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

2.2.8. aşağıdakı məzmununda 8.1.13-1 - 8.1.13-3-cü yarımbəndlər əlavə edilsin:

“8.1.13-1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

8.1.13-2. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;

8.1.13-3. Mərkəzin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, dəyişən heyətinin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq.”;

2.3. 8.2-ci bənd üzrə:

2.3.1. 8.2.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

2.3.2. 8.2.4-cü yarımbənddən “uyğun olduqda Elmi Şuraya və digər” sözləri çıxarılıs;

2.3.3. 8.2.5-ci yarımbəndə “əlavə təhsil almaq” sözlərindən sonra “və elmi dərəcəsini yüksəltmək” sözləri əlavə edilsin;

2.3.4. aşağıdakı məzmununda 8.2.8-1-ci yarımbənd əlavə edilsin: “8.2.8-1. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vasitələrlə təmin olunmaq.”;

2.4. 8.4-cü bənd üzrə:

2.4.1. 8.4.2-ci yarımbənddən “tədris tapşırıqlarını vaxtında yerinə yetirmək,” sözləri çıxarılıs;

2.4.2. 8.4.4-cü yarımbəndə “əməl etmək” sözlərindən əvvəl “, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara” sözləri əlavə edilsin;

2.4.3. 8.4.5-ci yarımbənddə “və cəmiyyət” sözləri “, cəmiyyət, ailə və özü” sözləri ilə əvəz edilsin;

2.4.4. aşağıdakı məzmununda 8.4.7-1-ci və 8.4.7-2-ci yarımbəndlər əlavə edilsin:

“8.4.7-1. üzrsüz səbəblərdən dərslərinə hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək; 8.4.7-2. sağlamlıq həyat tərzini keçirmək.”;

2.5. 8.5-ci bənd üzrə:

2.5.1. 8.5.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl “mədəni-psixoloji cəhətdən sağlamlıq pedaqoji mühitədə” sözləri əlavə edilsin;



Azərbaycan Respublikası Prezidentinin 1999-cü il 3 yanvar tarixli 60 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə, 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”ndə, 2009-cü il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə, 2010-cü il 24 may tarixli 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nda, 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”ndə, 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə, 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə və 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 1999-cü il 3 yanvar tarixli 60 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 13; 2011, № 2, maddə 85; 2017, № 7, maddə 1350, № 9, maddə 1647; 2019, №3, maddə 411) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 22-ci bənd üzrə:
1.1.1. birinci cümlədə “dövlət nümunəli sənəd” sözləri “təhsil haqqında dövlət sənədi” sözləri ilə əvəz edilsin;

1.1.2. ikinci cümlədə “müəyyən olunmuş nümunəyə uyğun” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri ilə əvəz edilsin;

1.2. 30-cu bənddə “qanunvericiliyi, Akademiyanın Nizamnaməsi,” sözləri “Əmək Məcəlləsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə bu Nizamnamə, Akademiyanın” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 979; 2009, № 10, maddə 773; 2011, № 2, maddə 85; 2017, № 7, maddə 1358; 2020, № 2, maddə 106) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 45.1 - 45.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

45.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
45.2. təhsil programlarının (kurikulumların) mənimşənilməsinə təmin etmək, keyfiyyətli təhsil vermək;

45.3. dəyişən heyətdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

45.4. dəyişən heyətdə Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

45.5. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

45.6. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;;

2.2. aşağıdakı məzmununda 45.6-1 - 45.6-5-ci bəndlər əlavə edilsin:

45.6-1. dəyişən heyətin şərəf və ləyaqətinə hörmət etmək;

45.6-2. dəyişən heyəti fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək;

45.6-3. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək;

45.6-4. attestasiyadan keçmək;

45.6-5. Akademiyanın rəhbərliyi və həmkarları ilə əməkdaşlıq etmək, dəyişən heyətin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;;

2.3. 46.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

46.1. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq;;

2.4. aşağıdakı məzmununda 46.1-1-ci bənd əlavə edilsin:

46.1-1. bu Nizamnaməyə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, təkliflər irəli sürmək;;

2.5. 46.2 - 46.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

46.2. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

46.3. Akademiyada vəzifə tutmaq, seçkil vəzifələrə seçmək və seçilmək;

46.4. əlavə təhsil almaq və elmi dərəcəsini yüksəltmək;;

2.6. aşağıdakı məzmununda 46.5-1-ci və 46.7-1-ci bəndlər əlavə edilsin:

46.5-1. qanunlara və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq;;

46.7-1. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;;

2.7. 49.1-ci bənddən “müəyyən edilmiş müddətdə bütün tədris tapşırıqlarını yerinə yetirmək,” sözləri çıxarılсын;

2.8. 49.2-ci bənddə “əməl etmək” sözlərindən əvvəl “, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara” sözləri əlavə edilsin;

2.9. 49.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

49.4. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;;

2.10. aşağıdakı məzmununda 49.5-1 - 49.5-3-cü bəndlər əlavə edilsin:

49.5-1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

49.5-2. üzrsüz səbəblərdən dərşənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;;

49.5-3. sağlamlıq həyat tərzi keçirmək;;

2.11.50.1-ci, 50.2-ci və 50.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

50.1. mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

50.2. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;;

50.4. Akademiyanın mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;;

2.12. aşağıdakı məzmununda 50.5-1 - 50.5-3-cü bəndlər əlavə edilsin:

50.5-1. həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

50.5-2. şərəf və ləyaqəti asaqılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

50.5-3. təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq;;

3. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 524; 2011, № 2, maddə 85; 2013, № 6, maddə 632; 2015, № 2, maddə 126; 2016, № 2 (II kitab), maddə 238, № 9, maddə 1478; 2017, № 5, maddə 784, № 7, maddə 1359; 2019, № 3, maddə 401; 2020, № 2, maddə 106) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 8.8-ci bənd üzrə:

3.1.1. aşağıdakı məzmununda 8.8.1-1-ci yarımbənd əlavə edilsin:

8.8.1-1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;;

3.1.2. 8.8.2-ci yarımbənddə “tədrisin yüksək səviyyədə aparılmasını, tədris planları və proqramlarının səmərəli və tam yerinə yetirilməsini təmin etmək” sözləri “təhsil programlarının (kurikulumlarının) mənimşənilməsinə təmin etmək, keyfiyyətli təhsil vermək” sözləri ilə əvəz edilsin;

3.1.3. 8.8.3 - 8.8.6-cı, 8.8.8-ci və 8.8.9-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

8.8.3. dəyişən heyəti fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, zərərli vərdişlərdən çəkindirmək, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək;

8.8.4. dəyişən heyətdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

8.8.5. dəyişən heyətdə Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

8.8.6. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;;

8.8.8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək;

8.8.9. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;;

3.2. aşağıdakı məzmununda 8.8.9-1 - 8.8.9-3-cü yarımbəndlər əlavə edilsin:

8.8.9-1. dəyişən heyətin şərəf və ləyaqətinə hörmət etmək;

8.8.9-2. Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, dəyişən heyətin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;

8.8.9-3. attestasiyadan keçmək;;

3.3. 8.9-cü bənd üzrə:

3.3.1. 8.9.1-ci yarımbənddə “seçmək və tətbiq etmək” sözləri “, tədrisin formasını sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq” sözləri ilə əvəz edilsin;

3.3.2. 8.9.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

8.9.2. Akademiyada vəzifə tutmaq, seçkil vəzifələrə seçmək və seçilmək;;

2.4. aşağıdakı məzmununda 8.9.2-1 - 8.9.2-5-ci yarımbəndlər əlavə edilsin:

8.9.2-1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

8.9.2-2. bu Nizamnaməyə uyğun olaraq, təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, təkliflər irəli sürmək;

8.9.2-3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

8.9.2-4. əlavə təhsil almaq və elmi dərəcəsini yüksəltmək;

8.9.2-5. qanunlara və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq;;

2.5. 9.7.1 - 9.7.6-cı yarımbəndlər və 9.7.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

9.7.1. mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

9.7.2. Akademiyanın mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;

9.7.3. elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;

9.7.4. müəyyən edilmiş qaydada təhsil müəssisəsinin və ixtisasını dəyişmək;

9.7.5. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

9.7.6. Akademiyanın elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək;;

2.6. 9.7.7-ci yarımbənddən “və sağlamlıq” sözləri çıxarılсын;

2.7. 9.7.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

9.7.8. təhsillə bağlı inkişafyönü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, program və layihələrdə) iştirak etmək;;

2.8. aşağıdakı məzmununda 9.7.9-1 - 9.7.9-4-cü yarımbəndlər əlavə edilsin:

9.7.9-1. həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

9.7.9-2. şərəf və ləyaqəti asaqılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

9.7.9-3. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

9.7.9-4. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;;

2.9. 9.8.1 - 9.8.4-cü yarımbəndlər və 9.8.9-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

9.8.1. təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;

9.8.2. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

9.8.3. üzrsüz səbəblərdən dərşənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;;

9.8.4. daimi heyətin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;;

9.8.9. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;;

2.10. 9.8.8-ci yarımbənddən “, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına” sözləri çıxarılсын;

2.11. aşağıdakı məzmununda 9.8.10-1-ci yarımbənd əlavə edilsin:

9.8.10-1. sağlamlıq həyat tərzi keçirmək;;

2.12. 9.15-ci bənddə “təhsil sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi - diplom” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 403, № 7, maddə 619; 2012, № 5, maddə 422, № 12, maddə 1233; 2014, № 5, maddə 483; 2016, № 9, maddə 1476; 2017, № 12 (II kitab), maddə 2307) ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın 8-ci hissəsinə “texnologiyaları” sözlərindən sonra “, rəqəmsal tədris resursları” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 689; 2013, № 6, maddə 633; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 786, 802, № 7, maddə 1362; 2019, № 3, maddə 401; 2020, № 2, maddə 106, № 5, maddə 698) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

3.1.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsil haqqında dövlət sənədlərini və təhsilə dair digər sənədləri vermək;;

5.2. 7.27-ci bəndə “diplom” sözlərindən əvvəl “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi -” sözləri əlavə edilsin;

5.3. 8.1-1-ci bənd üzrə:

5.3.1. aşağıdakı məzmununda 8.1.1-1-ci və 8.1.1-2-ci yarımbəndlər əlavə edilsin:

8.1.1-1. üzrsüz səbəblərdən dərşənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

8.1.1-2. sağlamlıq həyat tərzi keçirmək;;

5.3.2. 8.1.2-ci yarımbənddən “tədris tapşırıqlarını vaxtında yerinə yetirmək,” sözləri çıxarılсын;

5.3.3. 8.1.5-ci yarımbənddə “və cəmiyyət” sözləri “, cəmiyyət, ailə və özü” sözləri ilə əvəz edilsin;

5.4. 8.2-ci bənd üzrə:

5.4.1. 8.2.1-ci yarımbənddə “dövlət” sözlərindən əvvəl “mənevı-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;

5.4.2. 8.2.2-ci yarımbənddə “kitabxanalardan” sözlərindən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;

5.4.3. 8.2.3-cü və 8.2.6-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

8.2.3. şərəf və ləyaqəti asaqılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;;

8.2.6. təhsillə bağlı inkişafyönü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, program və layihələrdə) iştirak etmək;;

5.4.4. 8.2.5-ci yarımbənddə “həyatında” sözlərindən sonra “, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında” sözləri əlavə edilsin;

5.4.5. aşağıdakı məzmununda 8.2.7-1 - 8.2.7-4-cü yarımbəndlər əlavə edilsin:

8.2.7-1. müəyyən edilmiş qaydada təhsil müəssisəsinin və ixtisasını dəyişmək;

8.2.7-2. həyat və sağlamlığı üçün təhlükəsiz, zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

8.2.7-3. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

8.2.7-4. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;;

5.5. 8.3-cü bənd üzrə:

5.5.1. 8.3.1-ci yarımbənddə “proqramlarının” sözlərindən sonra “(kurikulumlarını)” sözü və “etmək” sözlərindən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

5.5.2. 8.3.2-ci yarımbənddə “aparmaq” sözlərindən sonra “, qabaqcıl pedaqoji təcrübə, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək” sözləri əlavə edilsin;

5.5.3. 8.3.6-cı yarımbənddən “, Məktəbin daxili qaydalarına əməl etmək, başqalarına şəxsi nümunə olmaq” sözləri çıxarılсын;

5.5.4. 8.3.7-ci yarımbənddə “ruhunda tərbiyə etmək” sözləri “və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata” sözləri ilə əvəz edilsin;

5.5.5. 8.3.9-cü yarımbənddən “şəxsi nümunəsi ilə” sözləri çıxarılсын və həmin yarımbənddə “cəmi

Qarabağda ədaləti bərpa etmək tarixi missiyadır

Diplomatik korpusun nümayəndələri Cəbrayıl və Zəngilanda Ermənistanın törətdiyi vəhşilikləri gözləri ilə görüblər

Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq səfir, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri fevralın 6-da işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim yurd yerlərində törətdiyi vəhşiliklər və cinayət izləri ilə tanış olmaqdan ibarət idi.

Diplomatik korpusun nümayəndələrini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və digər rəsmi şəxslər müşayiət ediblər.

Səfir və hərbi attaşelər əvvəlcə Cocuq Mərcanlıda olublar. Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, 2016-cı ilin Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı ətrafında təhlükəsizlik təmin olunmuşdu. Kənd bundan əvvəl Azərbaycanın nəzarətində olsa da, Lalətapın yüksəkliyi Ermənistan silahlı qüvvələrinin əlində olduğu üçün burada tikinti-quruculuq işləri aparmaq mümkün deyildi. Hətta diplomatik korpus nümayəndələri 2017-ci ilin fevralında bu kəndə səfər etmiş və tamamilə dağılmış kəndi gözləri ilə görmüşdülər.

"Azərbaycanın işğaldan azad olunmuş digər əraziləri də tamamilə dağıdılıb. Bu gün Cəbrayıl və Zəngilana səfərimiz zamanı həmin dağıntıları yenə də görəceyik. Lakin gördüyünüz kimi, Cocuq Mərcanlı çox qısa müddətdə, yəni təxminən bir il ərzində yenidən quruldu. Bu, Azərbaycan xalqının Qayıdış əzminin rəmzinə çevrildi. İşğaldan azad olunmuş digər ərazilərimizdə də Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqlara uyğun olaraq ardıcıl, planlı və məqsədyönlü şəkildə böyük quruculuq, tikinti işləri aparılacaq ki, bizim müli insanlarımız 30 ildən artıqdir həsrətində olduqları doğma torpaqlarına qayıda bilsinlər" deyir Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində düşmən atəşinə məruz qalan yaşayış yerlərimizdən biri də Cəbrayılın Cocuq Mərcanlı kəndidir. Ermənistan ordusunun kəndə atdığı raket və mərmirlərin dağıtdığı 45 evdə tikinti-bərpa işləri davam edir.

Azərbaycanda fəaliyyət göstərən səfir, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Cocuq Mərcanlı ilə tanışlıqdan sonra Cəbrayıl şəhərinə gəliblər.

Diplomatik korpus nümayəndələri Cəbrayıl şəhərində-



ki dağıdılmış qəbiristanlığa və erməni vəhşiliyinə məruz qalmış digər ərazilərə baxıblar. Dünya şöhrətli fotoqraf Reza Deqati Cəbrayıl şəhərində diplomatik korpus nümayəndələrinə işğaldan azad olunmuş ərazilərdə çəkdiyi şəkilləri göstərərək deyib: "Görürsünüz ki, Cəbrayıl şəhəri tamamilə dağıdılıb. Bir dəne də bina salamat qalmayıb. Beziləriniz artıq Ağdam və Füzulidə olmusunuz. Ağdam, demək olar ki, şumlanıb. Ağdam, Füzulü, Zəngilan kəndləri şəkildə dağıdılması tarixiyyətə görünməyib. BMT-yə müraciət edirik ki, bu məsələyə diqqət yetirsinlər".

Reza Deqati qeyd edib ki, bir müddət önce Kəlbəcərdə idi və orada minlərlə ağacın kəsildiyini görüb: "Kəsib aparıblar, apara bilmədiklərini isə yandırdı məhv ediblər. Bu, bir ekoloji faciədir".

Cəbrayıl Mədəniyyət Evi ilə tanışlıq zamanı dağıntılar arasında uzun illərdən sonra ilk dəfə musiqi səsləndirilib. Azərbaycanı musiqiçi dağıntılar arasında skripkalo ifa edib.

Sonra diplomatik korpus nümayəndələri Xudafərin Körpüsünə səfər ediblər.

Daha sonra səfir, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Zəngilan rayonuna gəliblər.

Zəngilanda erməni barbarlığına şahidlik edən diplomat əvvəlcə şəhər məscidində baxıblar. Ermənistan işğal olunmuş bütün ərazilərimizdəki di-

ger məscidlər kimi bu məscidi də dağıdıb, təhqir edib. Prezidentin köməkçisi Hikmət Hacıyev diplomatlara bu barədə etraflı məlumat verib.

Sonra Mincivan qəsəbəsinə gələn diplomatik korpus nümayəndələrinə məlumat verilib ki, vaxtilə buradan Culfa-Horadiz-Sarıcağ-Osmanlı demir yolu xətti keçirdi. 1993-cü ildə Zəngilan rayonu Ermənistan tərəfindən işğal edildikdən sonra Mincivan demir yolu stansiyası da fealiyyətini dayandırdı. Sonra erməni qəbirlikləri tərəfindən tamamilə dağıdılıb.

Diqqətə çatdırılıb ki, erməni, anti-Azərbaycan, islamofob dairələr mənfur Ermənistanın bizim torpaqlarımızı işğal edərək bütün infrastrukturunu və tarixi, dini-mədəni abidələri dağıtmasına göz yumurlar. Cəbrayıl və Zəngi-

landa bir dəne də olsun salamat bina qalmayıb. Ermənistan rəhbərliyi və onun havadarları uzun illər bunu gizlədirdilər. İşğal zamanı bu bölgələrdə olan beynəlxalq təşkilatların nümayəndələri də həmin faktın üstünü örtürdülər. Əslində isə bu talançılıq, vəhşilik bütün dünyaya çatdırılmalıdır və hazırda bu mənzərə bütün dünyaya təqdim edilir.

Media və diplomatik korpus nümayəndələrinin bu səfərlərində məqsəd də ondan ibarətdir ki, hər kəs erməni barbarlığını görsün. Sonra erməni qəbirlikləri tərəfindən tamamilə dağıdılıb. Diqqətə çatdırılıb ki, erməni, anti-Azərbaycan, islamofob dairələr mənfur Ermənistanın bizim torpaqlarımızı işğal edərək bütün infrastrukturunu və tarixi, dini-mədəni abidələri dağıtmasına göz yumurlar. Cəbrayıl və Zəngi-

Prezidentin köməkçisi Hikmət Hacıyev: "Bu dağıntılar Ermənistanın əsl mahiyyətini göstərir"

"Cəbrayıl və Zəngilana səfərin təşkilində məqsəd Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən törədilmiş vəhşiliyi, vandalizmi diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin şəxsən görmələri üçün şərait yaratmaqdır".



vil siyasət yürütdüyünü söyləyirdi: "Bu dağıntılar isə Ermənistanın əsl mahiyyətini göstərir. Bu işğal siyasəti məqsətlilik siyasəti ilə müqayisə olunacaq bir vəhşilikdir. Hər yer tamamilə dağıdılıb, məhv edilib. Azərbaycan xalqına aid nə var idisə dağıdılıb. Bizimlə bu səfərdə müharibə müxbiri və fotoqrafı kimi dünyanın müxtəlif bölgələrində çalışmış mütəxəssislər də iştirak edirlər. Hətta dünyanın hər hansı başqa münaqişə zonasında qəbiristanlıqların dağıdılması hallarına çox nadir rast gəlinir. Görün bu, vandalizmin hansı dərəcəsindəki qəbrilər, qəbir daşları, hətta qəbirin içindəki sümüklər belə dağıdılıb. Biz Cəbrayıldə bunun bir daha şahidi olduq".

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin Xudafərin körpüsünə səfəri zamanı jurnalistlərə açıqlamasında söyləyib.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan özünü sivil dövlət adlandırır və si-

hərində jurnalistlərə açıqlamasında deyib. "Şəhəri yerlə bir etdikləri, bütün abidələri, o cümlədən mədəniyyət abidələrini dağıtdıqlarını gördük. Hətta məzarları soyduqlarının, insan sümüklərinin ətrafa səpələndiyinin şahidi olduq. Bunlar insanlıqdan kənar, əsl vəhşilikdir. Bütün bunların həqsabı mütləq verilməlidir" deyir Erkan Özoral qeyd edib.

Türkiyə səfiri Erkan ÖZORAL: "Cəbrayıldə gördüklərimiz insanlıqdan kənar, əsl vəhşilikdir"

"Azərbaycanın işğaldan azad etdiyi digər rayonlarında olduğu kimi, Cəbrayıldə də eyni mənzərənin şahidi olduq. Bu ərazilərdəki dağıntılardan ibrət götürmək lazımdır".



AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Ermənistan tərəfindən yerlə yeksan edilmiş Cəbrayıl şə-

Britaniya səfiri Ceyms ŞARP: "İşğaldan azad olunan ərazilərdə gördüyümüz vəziyyət barədə ölkəmizə məlumat verəcəyik"

"Bu mənim Azərbaycanın işğaldan azad olunmuş torpaqlara ilk səfərimdir. Burada gəlib mənzərəni yerində görmək əyani təsəvvür yadır. Təbii ki, işğaldan azad olunan ərazilərdə, Cəbrayıldə gördüyümüz vəziyyət barədə ölkəmizə məlumat verəcəyik".



Cəbrayıl şəhərində jurnalistlərə açıqlamasında deyib. "Düşünürəm ki, gələcəkdə Britaniya şirkətləri burada turizm, kənd təsərrüfatı, bərpaolunan enerji sahəsinə yatırım edə bilər. Məsələn, gördüyünüz kimi, mürəkkəb günaş elektriki stansiyası qurula bilər. Lakin bütün bunlar hələ qabaqdadır və bu ərazilərin bərpası uzun bir prosesdir. Hələ ərazilər minalardan təmizlənməlidir" deyir səfir əlavə edib.

Xorvatiya səfiri Branko ZEBIC: "Cəbrayıldə belə bir mənzərəni görmək, doğrudan da, çox ağırlıdır"

"Cəbrayıldə belə bir mənzərəni görmək, doğrudan da, çox ağırlıdır".



Səfir bildirib ki, xüsusilə qəbiristanlığın tamamilə dağıdılmasını görmək çox ağırlı bir sənədir: "Bu kimi hallar bizə onu göstərir ki, bu cür hadisələr, münaqişələr baş verməməlidir və bir daha belə mənzərələri yaşamamalıyıq".

AZƏRTAC xəbər verir ki, bu sözləri Xorvatiyanın ölkəmizdəki səfiri Branko Zebic Cəbrayıldə erməni qəbirlikləri tərəfindən törədilmiş dağıntılarla tanış olduqdan sonra jurnalistlərə açıqlamasında deyib.

Səfir Amanullah CEYHUN: "Cəbrayıldə dağıdılmış məzarları görəndə göz yaşlarımı saxlaya bilmədim"

"Cəbrayıldə gördüyümüz mənzərə dəhşətli idi. Məzarları qazıb, cəsədləri çıxarıblar. Bu, çox üzücü və insanlıqdan kənar bir əməldir. Mən dağıdılmış məzarları görəndə göz yaşlarımı saxlaya bilmədim".



Azərbaycandakı səfiri Amanullah Ceyhun deyib. Belə bir səfərin təşkilinin önəmini qeyd edən səfir bu gözəl yerlərdə olmaqdan məmnunluq ifadə edib, təşkilatçılara minnətdarlığını bildirib. "Səfər zamanı Xudafərin körpüsünü də gördük. Gözəl mənzərə idi. Bu səfər həyata keçiriləndən sonra "şəhid" deyir qeyd edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Cəbrayıldə jurnalistlərə müsahibəsində Əfqanıstanın

Liviya diplomat Əşraf ADƏM: "Məzarlığın və qəbirliklərin dağıdılması insanlığa sığmayan əməllərdir"

"Ermənilərdən azad edilən torpaqlarda törədilmiş dağıntıların şahidi olduq. Bu ərazilərdə dəş üstə qalmayıb. Məzarlığın və qəbirliklərin dağıdılması insanlığa sığmayan əməllərdir".



rik. Liviya dövləti olaraq Azərbaycanın yanında, insallah, gələcəkdə buralarda həyatın bərpa olunmasını öz gözlərimizlə görəceyik. İnənirəm ki, bu ərazilər bərpa ediləndən sonra turizm məkanına çevriləcək" deyir Əşraf Adəm qeyd edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşraf Adəm Cəbrayıldə jurnalistlərə müsahibəsində deyib.

Diplomat bildirib ki, torpaqların öz sahibinə qaytarılması haqqında "Biz Azərbaycanın sevincini bölüşürük. Qazandıq qələbə münasibətilə Azərbaycan xalqını, dövlətini təbrik edirik."

Azərbaycandakı müvəqqəti işlər vəkili Əşraf Adəm Zəngilan şəhər məscidinə gələrək namaz qılıb. Qeyd edək ki, Ermənistan işğal olunmuş bütün ərazilərimizdəki məscidləri dağıdıb, təhqir edib, hətta donuz və mal-qara saxlayıblar.

Alban-udi xristian dini icmasının üzvləri Laçında "Ağoqlan" monastrını ziyarət ediblər

Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri fevralın 6-da Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi "Ağoqlan" monastrını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, ziyarətə Alban-udi xristian dini icması ilə yanaşı, Vətən müharibəsinin iştirakçıları olan udi gəncləri də qatılıb.

Dini icmanın sədr müavini Rafik Danakarının rəhbərliyi ilə "Ağoqlan" məbədində ayin icra olunub, şamlar yandırılıb.

Ayından sonra Rafik Danakari jurnalistlərə açıqlamasında bu günün udi icması üçün müqəddəs gün olduğunu bildirib: "Biz 180 ildən sonra ilk dəfə "Ağoqlan" məbədinə gəldik. Ona görə ki, bu məbədi bizim ulu babalarımız ziyarət ediblər. Biz də bu gün həm icma nümayəndələri, həm də Vətən müharibəsində iştirak edən əsgərlərə bura gəlib ziyarət etdik, dualar oxuduq, şam yandırdıq. Allaha şükür etdik ki, müharibə bitdi, torpaqlarımız işğaldan azad olundu. Biz Qarabağ müharibəsində şəhid olanlar



üçün dualar oxuduq, yaralıların şefa tapmasını arzuladıq".

İcmaların sədr müavini Azərbaycanın multikultural ölkə olmasını bu gün dünyaya bir daha sübut etdiklərini vurğulayıb. O qeyd edib ki, Azərbaycanda olan bütün məscidlər, kilsələr və sinaqoqlar Azərbaycan xalqının irsidir. "Ağoqlan" məbədində ermənilərin işğal müddətində etdikləri dəyişikliklərə də toxunub

sədr müavini monastrın məhrabının təhrih edildiyini diqqətə çatdırıb: "Alban məbədlərində məhrab 3, erməni kilsələrində isə 5-6 pilləkən hündürdür. Ermənilər burada dəyişiklik edərək məhrabı daha hündür ediblər. Bundan başqa, xaç daşlarını dəyişiblər. Divarlara erməni xaçları çəkiblər. Lakin binanın özünün konstruksiyası göstərir ki, bura alban məbədidir".

Qeyd edək ki, erməni vandalizminin qurbanı olan abidələrimizdən biri də "Ağoqlan" monastrıdır. Bu monastr Ağoqlan çayının sahilində, Laçın şəhərinə yaxın ərazidə, Kosalar kəndində yerləşir və V-VI əsrlərdə aid bazilikadır.

VII əsrdə ərəb istilasının başlanmasında Laçın ərazisi Alban dövlətinin tərkibində olub. Abidə müxtəlif vaxtlarda uçqun və dağıntılara məruz qaldığından IX əsrdə yenidən inşa edilərək forma etibarilə monastr üslubuna uyğunlaşdırılıb. Bu abidə təmir edilərkən bünövrələri olduğu kimi saxlanılıb, divarları yenilənib.

Laçın rayonu 1992-ci ildə Ermənistan tərəfindən işğal olunduqdan sonra burada Azərbaycan türklərinin minilliklər ərzində yaratdığı tarixi və mədəni abidələr erməni vandalizmi nəticəsində yerlə yeksan edildi. Azərbaycanın qədim türk boylarına, həmçinin Alban dövlətinə aid abidələri dağıdıb. Alban kilsələri ciddi saxtakarlıqlara məruz qalararaq erməni kilsələrinə çevrildi. "Ağoqlan" monastrı da belə saxtakarlığa uğradı. Ermənilər monastrı özününküləşdirmək üçün onun memarlıq quruluşu və interyerinə qeyri-qanuni olaraq dəyişiklik ediblər.



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 15 illiyi münasibətilə videofomatda konfrans keçirilib



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyi münasibətilə videofomatda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlət komitəsinin kollektivi Fəxri xiyabana gedərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə yad edib, məzari önünə əkilmiş qəbrəni ziyarət etmişdir.

Görkəmli oftalmoloq-alm, akademik Zərifə xanım Əliyevanın da xatirəsinə yad edilib, məzari önünə əkilmiş qəbrəni ziyarət etmişdir.

Sonra Şəhidlər xiyabanında Azərbaycan müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsinə yad olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova konfransı açaraq Azərbaycan da ailə dəyərlərinin qorunması və təbliğinin, qadın və uşaq hüquqlarının müdafiəsinin, gender bərabərliyinin təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu söyləyib.

Azərbaycanda qadın məsələlərinin dövlət səviyyəsində qaldırılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan komitə sədri deyib ki, mehruz Ulu Öndərin hakimiyyəti illərində bir sıra sərəncamların imzalanması ilə ölkəmizdə müxtəlif sahələrdə gender bərabərliyinin təmin edilməsinə zəmin yarandı.

Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin əsas tərkib hissəsi idi.

Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da məhz dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir.

2006-cı il fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə komitənin adı dəyişdirilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.

Məqsəd ölkədə ailə və uşaq problemlərinin qadın problemləri ilə kompleks şəkildə öyrənilməsi və həll yollarının tapılması idi.

Bu il 15 yaşını qeyd edən komitə üzərində düşünmə vəzifəni məsuliyyətlə və layiqincə yerinə yetirməyə çalışaraq Azərbaycan da ailə, qadın, uşaq və gender siyasətinin formalaşdırılmasına öz töhfəsini verib.

Komitə həm də bu siyasətin həyata keçirilməsi üçün qanunvericilik müayinəsi edilməsi istiqamətində üzrə müvafiq sahələrdə vahid dövlət siyasətinin formalaşdırılmasına yaxından iştirak edir.

Ötən müddətdə nəzərdə tutulan proqramlar və sərəncamlar üzrə müayinə işləri görüldü, dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilib, bir sıra dövlət proqramları, fəaliyyət planları qəbul edilmişdir.

Bahar Muradova bildirdi ki, kişilər və qadınlar üçün bütün sahələrdə bərabər imkanların yaradılması, gender stereotiplerinin aradan qaldırılması hər zaman dövlətimizin diqqətində olan məsələlərdəndir.

Komitə sədri ölkəmizdə qadın və uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericiliyin təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində mühüm işlər görüldüyünü də diqqətə çatdırıb.

Bildirib ki, müvafiq mexanizmlərin işlənilməsi və hazırlanması uğurla həyata keçirilib və ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində nailiyyətlər əldə olunub.

Dövlət komitəsi həm də vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, media ilə işini günün tələbləri səviyyəsində qurmağa çalışıb və öhdəliklərini yerinə yetirməsinə məsuliyyətlə yanaşmışdır.

Komitə hər zaman öz fəaliyyətini Azərbaycanın ümumi inkişaf tempinə uyğun qurmağa çalışıb. Bu inkişaf tempinin təmin olunmasında mühüm rol oynayan dövlət komitəsinin əməkdaşları beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində çalışıblar.

Komitə sədri ölkəmizdə qadınların öz hədəflərinə çatmaları və iqtisadi imkanlardan yararlanmalarında mühüm rol oynayan Qadın Resurs mərkəzlərinin sayının artmasında məmnunluğunu ifadə edib.

O, həmçinin Uşaq və Ailələrə Dəstək mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, dövlət komitəsinin dəstəyi ilə 2020-ci ildə 15 uşağın təmsilçiliyi ilə Uşaq Səfirler Meclisinin yaradılması uşaqlarda müstəqil özünüifadə etmə bacarıqlarının formalaşdırılmasına, liderlik keyfiyyətlərinin təkmilləşdirilməsinə önəmli rol malikdir.

Bundan başqa, dövlət komitəsi Azərbaycan da küçə uşaqlarının vəziyyətinin təhlili, ailə və nikah, boşanmalar, selektiv abortlar, uşaq əməyinin istismarı, qadın qarşı zorakılığın iqtisadi nəticələri və digər mövzularda araşdırma və tədqiqat aparılıb və hesabatlar təqdim edib.

Məişət zorakılığı, gender əsaslı zorakılıq hallarının qarşısının alınmasının vacibliyini qeyd edən komitə sədri regionlarda fəaliyyətin genişləndirilməsinə diqqət çəkib.

Bildirib ki, Azərbaycanda gender əsaslı zorakılığın bütün növlərinin minimuma endirilməsi üçün qüvvələrimizi səfərbər edəcəyik.

Bahar Muradova qeyd edib ki, ailə, qadın və uşaq problemləri ilə bağlı nə qədər işlər görülsə də, hələ də müəyyən problemlər qalmaqdadır.

"Biz bu gün Ümummilli Lider, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin məzarını ziyarət etdik. Biz bu gün həm də ölkədə qadın siyasətinin təməlini qoyan Ulu Öndərin məzarı qarşısında ehtiram sözü verdik. Söz verdik ki, onun qarşısına qoyduğumuz vəzifələri yerinə yetirəcəyik. Biz həm də Vətən uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət etdik. Uzun illər sonra şəhidlərimizi yad etməyə qalib ölkəmiz vətəndaşları kimi getdik. Bu, çox qürurvericidir. Hər birimiz Qarabağ müharibəsində canından keçən şəhidlərimizə, qazilərimizə borclu yuq. Komitə olaraq fəaliyyətimizlə doğma Azərbaycanımızı inkişafı naminə bundan sonra da elimizdən gələni etməyə çalışacağıq. Bunu vəzifəmizə həlqəmə və səfərlə qoyub. Biz bu səfərlə qorunmalı, ənənəvilik, müasirliyi bir arada tutmalıyıq. Qarşıda görülməli işlər hələ çoxdur."

Komitə sədri bildirdi ki, qarşıda ümumi inkişaf proseslərinə töhfə verməklə yanaşı, bu istiqamətdə görməli olduğumuz işi daha sürətli, çevik və dinamik həyata keçirmək kimi bir vəzifə dayanır. Daha çox gələcəyə baxmalıyıq, gələcəyə yanaşmalıyıq. Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qarşısında qoyduq vəzifələrin yüksək səviyyədə icra edilməsi üçün maksimum səy göstərəcəyik.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 15 illik fəaliyyətini əks etdirən film nümayiş olunub və komitənin əməkdaşlığı etdiyi beynəlxalq təşkilatların yubiley təbrikləri çatdırılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova konfrans iştirakçılarının komitənin 15 yaşını münasibətilə təbrik edib və kollektiv fəaliyyətlərində uğurlar arzulayıb.

O, uzun illər bu sahədə çalışdığını və ötən dövr ərzində komitənin kifayət qədər səmərəli və məhsuldar fəaliyyət göstərdiyini vurğulayıb. Respublikanın regionlarında 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinin və 9 Qadın Resurs Mərkəzinin yaradılmasını komitənin səmərəli fəaliyyətinin nəticəsi kimi qiymətləndirib.

Sədr müavini qarşıya qoyulan hədəflərə çatmağı bundan sonra da daha məsuliyyətlə işləməyə davam edəcəklərini deyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva da təbriklərini çatdıraraq dövlətçiliyimizin inkişafında komitənin də pay olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanda ailə dəyərlərinin qorunması və təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi prioritet istiqamət kimi qarşıya qoyulub.

A.Sofiyeva komitənin bundan sonra da dövlətçiliyinin möhkəmləndirilməsi və sağlam cəmiyyətin inkişaf etdirilməsinə öz töhfəsini verəcəyini əminliyini ifadə edib.

Naçıxvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Yaqud Qəhrəmanova, Sabirabad Qadın Resurs Mərkəzinin rəhbəri Aygün Əliyeva və dövlət komitəsinin əməkdaşı Kamillə Əliyeva konfransda çıxış edərək fikirlərini bildirdilər.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 15 illiyi münasibətilə ölkədə gender problemlərinin həlli və sosialyönlü siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə təltif olunan əməkdaşların adları diqqətə çatdırılıb.

Milli Məclisin sədri Səhibə Qafarovanın və parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın ölkədə gender siyasətinin inkişafına verdikləri dəstəyə görə dövlət komitəsinin xatirə medalı ilə təltif olunduqları bildirilib.

Eyni zamanda, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin dövlət komitəsi ilə əməkdaşlığına təşəkkürnamələri qiyamlandırılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi səmərəli fəaliyyətlərinə görə bir sıra əməkdaşlarını fəxri fərman və təşəkkürnamə ilə mükafatlandırıb.

Milli inkişafın yeni prioritetləri

Əvvəli 1-ci səh.

Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, yüksək rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişafı, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək.

Həmçinin sənəddə qeyd edilir ki, Azərbaycan postpandemiya və poskonflikt dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olub. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səcayələnen yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım məbləğlərinin tapılması vasitəsilə dövlətin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrin tarixi qaydışı və əbədi məskunlaşma təmin ediləcəkdir. Qlobal iqtisadi realiaqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.

Qüdrətli dövlət, dinamik və sosial ədalətə əsaslanan cəmiyyət

Son illərdə İlham Əliyevin müterəqqi islahatları sayəsində əldə edilən uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşısında illərdə Azərbaycanın qüdrətini daha da artıracağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə ölkənin iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.

Sənəddə davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına hər bir vətəndaşın öz həyatında bu inkişafı hiss etməsinə hədəflənib. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Bu prioritet öz məqsəd əsasında (inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət, paytaxt və regionların tarazlı inkişafı) reallaşdırıla bilər.

Təbii ki, ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısına qalır. Ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsulluq təbəqənin ehtiyaclarının qarşılamaına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkan yaradır.

İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxoxsalı tarixində möhtəşəm hadisədir. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrə də hərtərəfli diplomatik sahədə ən böyük zəfərə nail oldu.

Sənəddə qeyd edilir ki, qələbənin əbədləşdirilməsi üçün öz doğma torpaqlarından məcburi köçkün düşən insanların vətəni qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasına və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasına diqqət kətrpü olacaqdır.

Regiona yeni bəynəlxalq və regional nəqliyyat-loqistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli töhfə verəcəkdir.

Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin

ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layihəli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığın inkişafı çərçivəsində həyata keçiriləcəkdir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür.

Bu prioritetin uğurla reallaşdırılması üçün aşağıdakı iki məqsədə nail olunmalıdır - dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya...

İlk məqsədə gəlməyə, öncə onu deyək ki, Azərbaycanın tarixi ərazi suverenliyinin bərpası əhalinin öz doğma torpaqlarında qayıdaraq yaşaması üçün yeni mərhələ yaradır. Ona görə də ilk növbədə işğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin edilməlidir. Bu məqsədə həmin ərazilər cəmiyyətin əsaslaşdırılması və abad yaşayışı mühitə çevrilməsi, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır.

Hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaqdır. Bunun üçün yeni ərazilərdə layihəli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır. Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin ediləcəkdir.

Yeni bölgə iqtisadi fəaliyyətin aparıcı sahələrindən birinə çevrilməli və ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olmalıdır. Möhkəm təməl üzərində qurulan yaşayış təminatı mərkəzlərinin ölkə üzrə iqtisadi fəaliyyətdə payını işğaldan öncəki vəziyyətə çatdırmaq və onu davamlı artırmaq mümkündür. Bu prosesdə zəruri stimullara əsaslanan özəl təşəbbüslərin hərtərəfli təşviqi, eləcə də dövlət-özəl tərəfdaşlığının inkişafı vacibdir.

Şuşa dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcək

Əvvəli 1-ci səh.

Bu gün artıq həmin vəzifənin bütövlükdə həyata keçirildiyini şahidlik edə bilərik. Bölgələrdə ən müasir xəstəxanalar, poliklinikalar, diaqnostika mərkəzləri fəaliyyət göstərməyə başladı. Əlbəttə, buna nail olunmasaydı, sonralar hər il 5 milyon insan tibbi müayinədən keçmə biləcəydik.

Azərbaycanın ölkələrdəndir. Artıq Ümumdünya Səhiyyə Təşkilatı "Azərbaycan modeli" haqqında danışıq, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə ölkəmizi nümunə kimi təqdim etmişdir. Maraqlıdır ki, Azərbaycan dövlətinin öz xalqının sağlamlığının təmin olunması istiqamətində yürütdüyü tibbi-sosial siyasət dünyanın aparıcı rəy soğusunu şirkətlərinin də diqqətindən kənarında qalmayıb.

Məşhur beynəlxalq rəy-soğusu şirkətinin "Gallup" rəy-soğusu şirkətinin Azərbaycan da aparıcı təhlil-rəy əsasən, vətəndaşların 86 faizini dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. Bu göstəriciyə görə, Azərbaycan dünyada dördüncü yerdədir. Beləliklə, həm beynəlxalq təşkilatlar, həm sahədə aparıcı təşkilatlar, həm də ölkə əhalisi Prezident İlham Əliyevin pandemiyaya ilə mübarizədəki fəaliyyətini yüksək qiymətləndirir.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə kimi bu dövr ərzində 30-dan çox dövlətə maliyyə və humanitar yardım göstərib. Bununla yanaşı, ölkəmiz tərəfindən beynəlxalq təşkilatlarla, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könlüllü iana verilib ki, onun 5 milyonunu onların ümumi pandemiyaya ilə bağlı tədbirləri, 5 milyonunu isə Qoşulmama Hərəkatına üzv olan, xüsusilə kasıb ölkələrin yardımına istiqamətlənib.

Azərbaycan beynəlxalq müstəvilə Zirvə görüşlərinin keçirilməsinə də təşəbbüskarı kimi tanınıb. Son dövrdə həm Türkcürasının, həm də Qoşulmama Hərəkatının iki Zirvə görüşü COVID-19-a həsr edilib və çox məsələlərə nəticəli olub. BMT Baş Assambleyasının xüsusi sessiyasında dövlət başçısı Qoşulmama Hərəkatının sədri kimi çıxış edərkən bütün ölkələrin həmrəyliyi çağırıb. Həmin çağırışda bildirirdi ki, bu bələyə qarşı mübarizədə biz səylərimizi birləşdiririk. Dövlət başçısının fikrincə, əsas vəzifə xalqımızı, vətəndaşları

mızı qorumaqdır. Artıq Ümumdünya Səhiyyə Təşkilatı "Azərbaycan modeli" haqqında danışıq, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə ölkəmizi nümunə kimi təqdim etmişdir. Maraqlıdır ki, Azərbaycan dövlətinin öz xalqının sağlamlığının təmin olunması istiqamətində yürütdüyü tibbi-sosial siyasət dünyanın aparıcı rəy soğusunu şirkətlərinin də diqqətindən kənarında qalmayıb.

Məşhur beynəlxalq rəy-soğusu şirkətinin "Gallup" rəy-soğusu şirkətinin Azərbaycan da aparıcı təhlil-rəy əsasən, vətəndaşların 86 faizini dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. Bu göstəriciyə görə, Azərbaycan dünyada dördüncü yerdədir. Beləliklə, həm beynəlxalq təşkilatlar, həm sahədə aparıcı təşkilatlar, həm də ölkə əhalisi Prezident İlham Əliyevin pandemiyaya ilə mübarizədəki fəaliyyətini yüksək qiymətləndirir.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə kimi bu dövr ərzində 30-dan çox dövlətə maliyyə və humanitar yardım göstərib. Bununla yanaşı, ölkəmiz tərəfindən beynəlxalq təşkilatlarla, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könlüllü iana verilib ki, onun 5 milyonunu onların ümumi pandemiyaya ilə bağlı tədbirləri, 5 milyonunu isə Qoşulmama Hərəkatına üzv olan, xüsusilə kasıb ölkələrin yardımına istiqamətlənib.

Azərbaycan beynəlxalq müstəvilə Zirvə görüşlərinin keçirilməsinə də təşəbbüskarı kimi tanınıb. Son dövrdə həm Türkcürasının, həm də Qoşulmama Hərəkatının iki Zirvə görüşü COVID-19-a həsr edilib və çox məsələlərə nəticəli olub. BMT Baş Assambleyasının xüsusi sessiyasında dövlət başçısı Qoşulmama Hərəkatının sədri kimi çıxış edərkən bütün ölkələrin həmrəyliyi çağırıb. Həmin çağırışda bildirirdi ki, bu bələyə qarşı mübarizədə biz səylərimizi birləşdiririk. Dövlət başçısının fikrincə, əsas vəzifə xalqımızı, vətəndaşları

liyət göstərməlidir. Peyvand bütün ölkələrin xalqlarına qatmalıdır. Hətta o da vurğulanıdır ki, kasıb olan ölkələrin vətəndaşları üçün zəngin olan ölkələr o peyvəndi alıb onlara ötürsünlər. Azərbaycan Prezidenti eyni zamanda peyvənd istehsal edib satışı çıxaran şirkətlərə də çağırış etmişdi ki, onlar da bu sahədə qazandırıb qazansınlar.

Dünya üzrə vaksinasıya prosesi-nə toxunan dövlət başçısı bununla bağlı fikirlərini açıqlayıb bildirdi ki, Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasıya işlərinə start verib. Eyni zamanda, yerdəyimiz bölgədə Azərbaycan birincilər sırasındadır: "Onun nəticəsidir ki, pandemiyanın ilk günlərindən işlər düzgün qurulub, bütün lazımı addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Biz COVAKS təşəbbüsünün üzvüyük və COVAKS xətti ilə müxtəlif vaksinləri ölkəmizə gətirəcəyik. Eyni zamanda biz bir neçə şirkətlə vaksinlərin ölkəmizə gətirilməsi ilə bağlı müqavilələr bağlamışıq. Amma onların bəzələrinin icrasını indi yubanır, yaqın ki, bax, dediyim bu səbəblərə görə. Eyni zamanda biz artıq 4 milyon doz vaksini sifariş etmişik və onların artıq Azərbaycan gəlməsi təmin edilib. Çin istehsalı olan vaksinlər. Yanvarın 18-dən başlayaraq Azərbaycan vaksinasıya başlamışıdır. Müqayisə üçün deyək bilərəm ki, Avropa İttifaqı da bu, keçən il dekabrın 18-dən başlamışdır. Yəni, bir aydan sonra artıq Azərbaycan vətəndaşları bu vaksinləri alır, peyvənd olunurlar, əlbəttə ki, bu, vaksinasıya sahəsində də bizim səmərəli işimizizin təzahürüdür."

Azərbaycan Prezidenti müsahibədə, Zəfərlə başa vurulan 44 günlük Vətən müharibəsində də toxundu. Dövlət başçısı qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərdə olub, o yerlərdə erməni faşizminin törətdikləri əyani şəkildə görüb: "Mən Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında, Şuşa şəhərində olmusam. Ağdam şəhəri tamamilə dağıdılıb. Bir dəne də salamat bina yoxdur. Bir yarıdağılmış məscid qalıb, onu da ermənilər təhqir ediblər. Füzuli şəhərində bir dəne də bina yoxdur, özü də yarıdağılmış vəziyyətdə. O evlərdən də onlar polis şöbəsi kimi, deməli, hərbi baza kimi istifadə edirdilər. Yol boyunca kəndlərdə bir dəne də salamat bina yoxdur. Kəndlərin bütün binaları dağıdılıb, talan edilmiş. Bu mənzərə indi bütün dünyaya təqdim edilir və təqdim edilməlidir. Uzun illər Ermənistan rəhbərliyi və onun havadarları bunu gizlədirirdilər. Sanki belə bir şey yoxdur. Beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də bunun üstünü örtürdülər. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. Məhz buna görə biz oraya jurnalistləri, diplomatik korpusun nümayəndələrini dəvət edirik. Daha da böyük sayda dəvət etməliyik ki, hər kəs görsün. Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmiş, biz erməni faşizminin məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır."

Azərbaycan Prezidentinin daimi öz xalqı ilə birlikdə ölkəmizin, dövlətimizin hərtərəfli inkişafını gerçəkləşdirməsi təsdiqləyən faktlar kifayət qədərdir. Dövlət başçısı seçilən gündən "mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olmağa çalışacağam" vədi çox cəkmədi ki, özünün təsdiqini tapdı. Yaddan çıxarmaq olmaz ki, ötanikli 44 günlük Vətən mü-

Yeni mərhələyə yüksəliş

Göründüyü kimi, Vətən müharibəsində əldə olunan tarixi qələbə ölkəmiz üçün həm də yeni iqtisadi imkanlar açdı. Belə ki, işğaldan azad olunmuş ərazilər böyük iqtisadi potensiala malikdir və təbii ki, Azərbaycan bu potensialdan maksimum yararlanacaqdır.

Prezident İlham Əliyev tərəfindən növbəti 10 il üçün ölkənin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərin müəyyənləşdirilməsi bu sahədə indiyədək görünməmiş nəticələrin əldə olunmasına zəmin yaradır. Qazanılan yüksək sosial-iqtisadi göstəricilər və möhtəşəm siyasi nailiyyətlər, formalaşmış milli və multikultural dəyərlər qarşısında illərdə dövlətin qüdrətinin daha da artacağına əminlik yaradır.

Müəyyən edilmiş Milli Prioritetlər birmənalı olaraq Azərbaycanın uzunmüddətli davamlı inkişafının təmin edilməsi üçün zəruri olan cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsinə daha da möhkəmləndirəcəkdir. Nəzərdə tutulan istiqamətlər növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaqdır.

Bu gün Azərbaycanın qazandıqı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünlülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasına bağlıdır. Bütün bunlar isə verilən vədlərin uğurla reallaşması nəticəsində baş tutub. Günün realiaqları onu göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır.

Prezident İlham Əliyevin müəyyən etdiyi Milli Prioritetlər qarşısında 10 il ərzində ölkəmizdə müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə və keyfiyyətcə yeni mərhələyə yüksəldəcəkdir.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

Əvvəli 1-ci səh.

Vətən müharibəsi döyüşlərində iştirak edən və ya şəhid olan vətəndaşların ailələri ilə bağlı qısa müddətdə görülmüş işlər 7 min nəfəri əhatə etmişdir. 2300 nəfərə sosial ödənişli təyinat olunmuşdur. 2000 nəfərə ailəsi və müharibə iştirakçısının ailəsi özünüməşğulluq proqramlarına cəlb edilmiş, 2700 nəfərə isə sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilmişdir.

Təkcə keçən il ərzində 400 müharibə əlilinə və əlilliyi olan şəxslər avtomobillər təqdim olunmuşdur.

"Mən hər bir azərbaycanlının Prezidentiyəm!" Dövlətimizin müdrik başçısı belə deyir və dediklərini döndə-döndə əməli işlərə təsdiqləyir. Son bir ilin hadisələrini xatırlamaq kifayətdir. Dünyanı dolaşmaqda olan koronavirus pandemiyası Azərbaycan da çataçatmaz dövlət insanlarını sağlamlığına naminə bütün imkanlarını səfərbər etdi. Böyük vəsaitlər hesabına qoruyucu vasitələr istehsal edən nüvəsislər istifadəyə verildi, yeni xəstəxanalar tikildi, xəstələrin müalicəsi üçün hər cür səraifə yaradıldı. Heç bir vətəndaş diqqətdən yayınmadı. Qocalar qaçığı ilə əhatə olundu, fermerlərə və sahibkarlara maddi dəstək göstərildi, işsizlərə, iş yerini itirənlərə müavinətlər verildi və s.

Azərbaycan dövlətinin insanların rifahına yönəldilən sosial siyasəti davamlı xarakter daşıyır

Əvvəli 1-ci səh.

Prezident İlham Əliyevin dediyi kimi: "Bütün bunlar bir daha onu göstərir ki, birincisi, Azərbaycan güclü dövlətdir, ikincisi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşdır, onun sağlamlığıdır. Bu, onu göstərir ki, bizim tədbirlərimiz məqsədyönlüdür, səmərəlidir, vaxtında atılmış cəsaretlə addımlardır. Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənzəlləmə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, - baxmayaraq ki, neftin qiyməti düşüb, - xərclədik və xərcləyirik. İnsanların sağlamlığı birinci yerdədir. Bu, onu göstə



Heydər Əliyev Fondunun dəstəyi ilə əsitmə qüsurlu şəxslər üzərində növbəti koxlear implantasiya əməliyyatları başa çatıb

Heydər Əliyev Fondunun dəstəyi ilə "Koxlear implantasiya" proqramı çərçivəsində bir qrup eşitmə qüsurlu olan şəxslərin əməliyyatı həyata keçirilib.

Fondun AZƏRTAC-a bildirdikləri ki, anadangəlmə və qazanılmış eşitmə qüsurlu olan bu şəxslər əksəriyyəti uşaqlar olmaqla müxtəlif yaş kateqoriyalarında.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ilkin olaraq eşitmə qüsurlu olan şəxslərin pulsuz müayinələri təşkil edilmişdir, daha sonra təyinatı olan şəxslər əməliyyata cəlb edilmişdir.

Qeyd edək ki, koxlear implant müəkkəb tibbi elektron qurğudur, anadangəlmə və qazanılmış eşitmə qüsurlu olan şəxslərə tətbiq edilir. İlkin olaraq eşitmə qüsurlu şəxslər müayinədən keçirilir və onların koxlear implantasiya əməliyyatına uyğunluğu müəyyən edilir, bundan sonra hər mürəkkəb isə cərrahi əməliyyat və reabilitasiya dövrü başlayır.

Əməliyyat zamanı daxili qulağa xüsusi elektrodun yerləşdirilməsi, koxlear implant yerləşdirilməsi, qulağın xarici hissəsinə isə səslərin elektrik impulsuna çevrilməsini təmin edən mikroprosessor və ötürücü qoşulur. Daxili qulağın ilbizindəki eşitmə sinirinin liflərinin elektrik impulsları stimullaşdırılması



baş beyin strukturlarına səsləri tanımağa imkan verir. Əməliyyatdan sonra pasiyentlərdə eşitmə qabiliyyəti yaranır, tam eşitmə və danışma qüsurlu şəxslər normal həyat tərzinə qayıdabilir. Mütəxəssislər anadangəlmə eşitmə qüsurlu şəxslərdə əməliyyatın erkən yaşlarda aparılmasını daha səmərəli olduğunu qeyd edirlər.

Azərbaycanın və Türkiyənin UNESCO üzrə Milli komissiyaları arasında onlayn formatda məsləhətləşmələr keçirilib

Fevralın 5-də Azərbaycanın və Türkiyənin UNESCO üzrə Milli komissiyaları arasında birgə əməkdaşlıq istiqamətlərinin müzakirəsi üzrə onlayn formatda məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirdikləri ki, ölkəmizin təşəbbüsü ilə baş tutan ilk görüşdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov, UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz, Azərbaycan və Türkiyə Milli komissiyalarının əməkdaşları iştirak ediblər.

Görüşdə ölkələrimiz arasında mövcud olan qarşılıq

münasibətlərinin yüksəlmə xətli inkişaf etdiyi, UNESCO çərçivəsində six əməkdaşlıq münasibətlərinin olduğu qeyd edilmişdir. Bu xüsusda UNESCO mandatına daxil olan sahələr üzrə birgə əməkdaşlığın cari vəziyyəti, perspektivlərini müzakirə etmək və tədbirlər üzrə vahid plan tərtib etmək məqsədilə belə bir görüşün keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Azərbaycan qarşı hərbi təcavüz nəticəsində Ermənistan tərəfindən tarixi, mədəni və dini irsin məhv edilməsi, çoxsaylı müharibə ci-

mayətlərinin törədilməsi, UNESCO-nun konvensiyalarının kobud şəkildə pozulması qeyd edilmişdir və işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən aparılan monitorinqin nəticələri barədə məlumatların UNESCO-ya mütəmadi olaraq çatdırıldığı və ardıcılıq aparıldığı bildirilmişdir.

Ölkələrimizin ortaq tarixə və mədəniyyətinə malik olmasını nəzərə alaraq, UNESCO çərçivəsində birgə nomina-siyaların təqdim edilməsi məqsədilə davam etdirilməsinin əhəmiyyəti vurğulanmışdır, ölkələrimizin zəngin irsinin dünyada tanınması məqsədilə birgə səylərin mühüm olduğu qeyd edilmişdir.

Tərəflər UNESCO mandatına aid olan sahələr üzrə

geniş müzakirələr aparıb. UNESCO-nun təhsil proqramları olan Öyrənmə Şəhərləri üzrə Qlobal Şəbəkə, Kafedra Proqramı, Assosiativ Məktəblər Şəbəkəsi çərçivəsində Azərbaycan və Türkiyənin əldə etdiyi nailiyyətlər və əməkdaşlıq perspektivlərindən danışılıb. Bundan əlavə, Yubiley Proqramı, Yaradıcı Şəhərlər Şəbəkəsi, UNESCO Klubları, maddi və qeyri-maddi mədəni irs, təbii irs, Dünya Yaddaş Proqramı çərçivəsində tərəfdaşlıq istiqamətləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Görüş zamanı gündəmdə olan məsələlər barədə konkret təkliflər səndirilib, gələcəkdə belə görüşlərin keçirilməsi barədə razılıq əldə olunmuşdur.

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinin sonuncu imtahanı keçirilib

Fevralın 6-da "Yüksəliş" müsabiqəsinin əyani mərhələsinin idarəetmə bacarıqları üzrə imtahanı keçirilib. İmtahan Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə 8 regionda təşkil olunmuş 18 imtahan mərkəzində aparılıb.

AZƏRTAC xəbər verir ki, əyani mərhələnin sonuncu idarəetmə bacarıqları üzrə imtahanının sual tərtibatı insan kapitalının qiymətləndirilməsi üzrə müvafiq imtahan proseslərində tətbiq edilən dünya təcrübəsinə əsaslanır.

Xatırladaq ki, əyani mərhələnin birinci qabiliyyət üzrə yoxlama imtahanı 2020-ci il sentyabrın 12-də keçirilib. Bu mərhələyə qatılan 940 nəfərdən 728-i idarəetmə bacarıqları üzrə imtahanda iştirak etmək hüququ qazanıb. Son imtahanda ən yüksək nəticə göstərən 300-dək iştirakçı müsabiqənin növbəti mərhələsinə - yarımfinala qatılacaq.

İmtahan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair" metodiki göstərişləri nəzərə alınmaqla hazırlanmış təlimata uyğun təşkil edilmişdir.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəetmə təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsəbiqədə 11760 nəfər qeydiyyatdan keçib. Onlardan 9775 nəfər müsabiqəyə qəbul edilmişdir.

FHN-in bir qrup əməkdaşı minatəmizləmə üzrə kursu uğurla başa vurub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin 35 əməkdaşları orazılardan təmizlənməsi və zərər-sizləşdirilməsi üzrə növbəti kursu müvəffəqiyyətlə başa vurublar.



FHN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildirdikləri ki, kursda Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin minatəmizləmə üzrə peşəkar mütəxəssisləri xüsusi təlim keçiblər. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş kursun təşkilində məqsəd əməkdaşların ərazilərin minalardan təmizlənməsi və

zərərsizləşdirilməsi üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub. Yanvarın 6-dan fevralın 4-dək davam edən kursun sonunda FHN əməkdaşlarına müvafiq sertifikatlar təqdim edilmişdir.

FHN-in Qarabağ Regional Mərkəzinin inzibati binasında keçirilmiş təqdimat mərasimində fəvqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin mınaaxtaranlardan ibarət qrupunun rəhbəri polkovnik Aleksey Zavitiski və digər məsul şəxslər iştirak ediblər.

zərərsizləşdirilməsi üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub. Yanvarın 6-dan fevralın 4-dək davam edən kursun sonunda FHN əməkdaşlarına müvafiq sertifikatlar təqdim edilmişdir.

Ermənistanda siyasi böhran dərinləşir

Əvvəli 1-ci səh.

Ermənistanın müxalifət liderləri R.Koçaryanın Moskvadan qayıtmasından sonra onunla yenidən görüş keçirməyi planlaşdırırlar. Qeyd edilir ki, 8 fevrala qədər R.Koçaryanın Moskvada səfərdə olacağı və daha sonra Ermənistanla qayıdacağı. Müxalifət liderlərinin keçirilən son iclasında konkret planların Koçaryanın qayıdışından sonra müzakirə edilməsi qərarə alınmışdır.

Bu arada siyasi yazır Tevos Arşakyanın "Armenianreport" portalında dərc edilən məqaləsi də xüsusi diqqət çəkir. O qeyd edir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Koprnikinlə eks-prezident Serj Sarkisyan arasında görüş keçirilib. "Görüşdə tərəflər Ermənistandakı daxili siyasi durumu, Qarabağdakı vəziyyəti, eləcə də bölgədəki yeni geosiyasi realiaqları müzakirə etdilər. Həqiqətən qaribə bir məlumatdır, deyilmi, əziz oxucular?" - deyə o sual edir. Arşakyan ardınca daha ironik suallara keçib: "Görəsən bu gün Serj Sarkisyan kimdir ki, Ermənistandakı daxili siyasi vəziyyəti onunla müzakirə edir? O, müxalifət lideri deyil, ölkə əhalisinin əksəriyyətinin nifrət elədiyi bir siyasi meyiddir. Onun baş nazir və ya prezident vəzifəsinə tutmaq bir yana, böyük siyasətə qayıtmaq üçün heç bir leqal şansı yoxdur".

Tevos Arşakyan bildirib ki, keçmiş hərbi xunta heç vaxt xalqdan dəstək ala bilməyəcək. Ermənistanda hakimiyyətlə kilsə qarşılıqlı əlaqədə da getdikcə dərinləşməsi müşahidə olunur. Bu hal Ermənistan katolikosu II Qareginin siyasi proseslərdə müxalifətində yer almasından sonra yenidən ak-

tuallaşmış. Katolikosun sözlərinə görə, Ermənistan heç vaxt belə ağır duruma düşməyib. Bütün bunların fonunda hakimiyyət kilsə rəhbərliyini dəyişdirmək planlarını yenidən işə salıb. Paşinyanın ailəsinə aid "Aykakan Jamanak" belə bir yazı ilə çıxış edib ki, Paşinyan Koçaryanı dəstəkləyənləri bağışlamayacaq. Bu xüsusda Paşinyan hüquq mühafizə orqanlarının rəhbərliyinə yərinə dəvət edərək, kilsəsinin rəhbərlərini cinayətə cəlb etmək üçün hər cür səy göstərmələrini tapşırıb. Bundan başqa, hakimiyyət nəzarəti altında olan media vasitələrinə ləkəleyici faktlar əsasında kilsəyə qarşı hücumla keçmək tapşırığı verib.

Ermənistanın "İravnuk" qəzeti siyasi gərginlikdən behs edərək yazır ki, bu durumdakı ölkəni iqtisadi sahədə çətin günlər gözləyir: "Mərkəzi Bankın Ermənistanda makroiqtisadi vəziyyətinin sabit olduğunu dair əhəlini arxayın etməsinə baxmayaraq, biz yenidən dramın növbəti devalvasiyasının şahidi olacağıq. Mənbəmiş bildirdi ki, Mərkəzi Bank həttə tələb olduğu halda belə banklara dollar almağı qadağan edərək, repressiv tədbirlər vasitəsilə dramın kursunu saxlamağa çalışır. Əgər əvvəllər Mərkəzi Bank valyuta müdaxilələri yolu ilə dramın kursuna təsir edərdisə, indi xarici rezervlərin pis vəziyyətdə olması üzündən bu maliyyə alətinin tətbiqi imkanları da xeyli məhduddlaşmış".

Görünən odur ki, Ermənistandakı böhranlar bir sfera ilə məhdudlaşmayaraq cəmiyyəti həyatının bütün sferalarına əhatə edir. Bu vəziyyətdən çıxış yolu isə ümumiyyətlə görünür.

Elçin CƏFƏROV, "Azərbaycan"

Azərbaycanın multikulturalizm siyasətinin uğurları

Azərbaycan tarixən dinlərin və mədəniyyətlərin qovşağı olub. Dini və etnik müxtəliflik zamanla ölkəmizin ən böyük zənginliyinə çevrilmişdir. Respublikamız indi də dinlərin və mədəniyyətlərin qovuşduğu tarixi məkan kimi eyni funksiyaları yerinə yetirir. Bu gün Azərbaycan təkcə sosial-iqtisadi uğurlarına, hərbi-siyasi potensialına, döyüş meydanlarında qələbələrinə görə deyil, eyni zamanda vicdan azadlığının və multikultural mühitinin təmin edilməsinə, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrinin qorunmasına görə regionun lider dövlətidir.



Bakıda S.Vurğun adına Rus Dövlət Dram Teatrı ilə yanaşı, respublikanın bir çox aparıcı teatrında rus truppaları, Lənkeranda Dövlət Dram Teatrı, Qusarda Ləzgi Dövlət Dram Teatrı, Qaxda Gürcü Dövlət Teatrı, o cümlədən Bakı şəhərində və Azərbaycanın bir sıra bölgələrində milli azlıqların 40-dan çox musiqi və folklor kollektivi fəaliyyət göstərir.

Azərbaycanın orta ümumtəhsil məktəblərində tədris 3 dildə - Azərbaycan, rus və gürcü dillərində aparılır. Milli azlıqların six yaşadığı rayonların orta məktəblərində (ibtidai siniflərdə) ana dili dərslərinin tədrisi (avar, kürd, ləzgi, talış, saxur, tat, udi, xınalıq, irvit dillərində) təşkil olunmuş, milli dillərdə dərsliklər və proqramlar tərtib edilmişdir. Dövlət vəsaiti hesabına rus, avar, talış, kürd, ləzgi, saxur, tat, udi, xınalıq və s. dillərdə əlifbalar, tədris proqramları və digər dərsliklər, məktəbli lüğətləri çap olunur və bu iş mütəmadi olaraq davam etdirilir.

Hazırda Azərbaycanda təlim yalnız rus dilində olan 16 və təlim yalnız gürcü dilində olan 6 orta ümumtəhsil məktəbi, 345 beynəlmiləl orta məktəb (Azərbaycan-rus, Azərbaycan-gürcü, Azərbaycan-rus-gürcü dillərində) fəaliyyət göstərir.

2003-cü ildən Bakıda irviti, yəhudi tarixi və mədəniyyətini tədris edən özəl yəhudi orta məktəbi açılmışdır. Bakı Dövlət Universitetinin Şərqsünəşliq fakültəsində irvit dilinin tədrisi təşkil edilmişdir.

Tarixboyu bu bölgədə dinc və qardaşlıq şəraitində yaşayan millətlər daim Azərbaycanın inkişafı, sabitliyi və ərazi bütövlüyü uğrunda əllərindən gələni əsirgəməmişlər.

Azərbaycanda dini azadlıqlar lazımı qədər qorunur. Ölkəmiz zərduşluluğun, Qafqazda xristianlığın ilk beşiyi olması ilə yanaşı, həm də islamın geniş yayıldığı bir ölkədir. Paytaxt Bakıda bir-birinə yaxın yerləşən həm məscid, həm kilsə, həm də sinagogaq görmək mümkündür. Azərbaycan tarixi dini abidələrinə qarşı erməni terrorunun nəticələrini şahidi olsa da, Bakının mərkəzində erməni kilsəsinin ən müasir üslubda təmiri, qorunması dövlətimizin və millətimizin xoş məramının açıq nümunəsidir. Belə də dünyanın əksər şəhərlərində belə bir tolerantlıq nümunəsi görmək mümkündür deyil. Bakı isə bu mənada tarixə iz qoyan şəhərlər sıyahısındadır.

2020-ci ilin 27 sentyabrından etibarən başlamış Vətən müharibəsi gedişində ölkəmizin varlığını qısqançılıqla yanaşan və gizli düşmənlərimizin ən çox düşündükləri məsələlərdən biri də Azərbaycanın çoxmilli, çoxkonfessiyalı bir ölkə olması idi. Onlar ümid edirdilər ki, ölkəmizdə yaşayan milli və dini azlıqlar ikinci Qarabağ müharibəsində savaşmaqdan imtina edəcək və ölkəmizdə Birinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı qısa bir zamanda olduğu kimi, çaxnaşma, milli-dini qarşıdurma yaşanacaq. Qeyd etmək lazımdır ki, bu "arzu və istəklər" sadəcə Ermənistan Respublikasına deyil, bezi dövlətlərdə də yaşanır. Lakin zaman bunun tamamilə əksini göstərdi. Döyüşlərdə yüzlərlə Azərbaycan vətəndaşı olan etnik azlıqlar, yəhudilər, xristianlar fədakarlıq nümayiş etdirdilər, canlarından, qanlarından keçdilər və nəticədə bayrağımız Şuşada dalğalandı. Bu milli-dini birlik və bərabərliyi arxasında 30 illik bir siyasi iradənin, Heydər Əliyev, İlham Əliyev kimi böyük liderlərin uğurlu siyasətinin və səmimiyyətinin dayandığı şübhəsizdir.

Emin ƏLİYEV, ictimai fəal

Kənd təsərrüfatı və aqrosənaye sahələrinin inkişafı üçün böyük potensial var

Əvvəli 1-ci səh.

Kəlbəcərin ölüs-otlaq və biçənək sahələri 83,2 min hektardır ki, bu da ölkə üzrə otlaq sahəsinin təxminən 3,4 faizini təşkil edir. Belə bir imkan rayonda heyvandarlığın inkişafı üçün geniş perspektivlər açıq. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin əməkdaşı Əbdürrəhim Dadaşov deyir ki, rəsmi statistik məlumatlara görə, Kəlbəcərdə 1980-ci ildə olan 33,7 min baş qara malın sayı 1985-ci ildə artaraq 38,5 min başa çatmışdı. Belə artım davamlarında sayında da müşahidə edilmişdir. Belə ki, rayon üzrə davamların sayı 1980-ci ildə 66,7 min baş olduğu halda, 1985-ci ildə bu rəqəm 90,7 mi- ni keçmişdir. Heyvandarlığın inkişafı həmin dövrdə rayonda et, süd və yumurta istehsalının artmasına da imkan vermişdir.



İndi işğaldan azad olmuş Kəlbəcər yeni dönamı başlayır. Rayonun bərpası, aqrar sektorda müasir texnika və texnologiyaların tətbiqi nəzərdə tutulur. Kənd təsərrüfatı mütəxəssislərinin hesablamalarına görə, Kəlbəcərdə aqrar sektorda məhsul istehsalının bərpası və artım dövrü 2025-ci ildə yüksək nöqtəyə çatacaq. Həmin il rayonda 57,8 min baş inək və çamiş, 164,6 min baş qoyun və keçin bəslənilməsi ölkədə heyvandarlığın və sürü dövrüyəsinin təqribən 3,6 faiz artmasına imkan verəcək. Bununla yanaşı, mütəxəssislər bu dövrə rayonda 83,1 min baş quşun və 13,5 min arı ailəsinin ola-

cağını da proqnozlaşdırırlar. Sözsüz ki, həmin sahələrin inkişafı yumurta, quş eti və bal istehsalının artımına imkan verəcək. Kəlbəcərdə istehsal olunan həmin məhsullar ölkənin daxili tələbatının ödənilməsinə, eləcə də ixrac imkanlarının artmasına şərait yaradacaq.

Rayonda aqrar sektorun bitkiçilik sahəsində tütüncülük xüsusi çəkiyə malik olub. Əhalinin böyük bir hissəsi vaxtilə tütüncülükə çaişib. Rayon üzrə 1980-ci ildə 456 hektar sahədə 1285, 1985-ci ildə 801 hektar sahədə 1597 ton məhsul yetişib. Bu rəqəmlər rayonda tütüncülüğün inkişafının böyük potensialı olduğunu göstərir. Sözsüz ki, yeni dönamda müasir texnika və innovativ texnologiyalardan istifadə et-

məklə bu sahədə məhsuldarlığı daha da artırmaq mümkündür. Ə.Dadaşovun fikrincə, yeni üsullardan istifadə etməklə 2025-ci ildə rayonda tütün istehsalını 668 tona çatdırmaq mümkündür.

Ümumiyyətlə, Kəlbəcərin bitkiçilik sahəsində potensialı böyükdür. Üstəlik, işğaldan azad edilmiş torpaqların inkişafı üzrə qəbul edilən tədbirlər planına uyğun olaraq, yeni texnika və texnologiyaların tətbiqi rayonda tərəvəzçilik və bostançılığın inkişafına yeni perspektivlər açacaq. Rayonun torpaq, iqlim və su resursları nəzərə alınaraq burada sözügedən tədbirlər planı çərçivəsində 500 hektarlıq intensifikasiya sahəsinin pilot layihələri də hazırlanır. Bundan başqa, 1000 hektara qədər sahədə

taxıl əkiləcəyi proqnozlaşdırılıb. Eyni zamanda heyvandarlığı inkişaf etdirmək məqsədilə yemlik otlaq sahəsinin yaradılması üçün 220 hektar əlavə əkin sahəsinin salınması planlaşdırılıb.

Aqrar istehsal potensialı ilə yanaşı, Kəlbəcər tütün, süd, gön-dəri və yun emalı müəssisələrinin yaradılması üçün də böyük potensiala malikdir. Bu region üçün yeni trend hesab edilən meyveçilik sektoru üzrə emal müəssisələri, arıçılıq məhsullarının istehsalı imkanları da nəzərə alınarsa, burada aqrosənayenin təmürküzəşməsi və klasterial inkişafının iqtisadiyyata töhfəsinin ötan dövrlərdəkindən daha çox olacağı şübhəsizdir.

Rüstəm KAMAL, "Azərbaycan"



Sağlıq olsun

Pandemiyanın qənimti - VAKSİN

Həkim məsləhəti

COVID-19 hələ də başariyyətin baş bələsi olmaqda davam edir, yoluxma zəncirini artıraraq milyonların hayatını təhlükə altında saxlayır. Dünya isə bu təhlükədən can qurtarmaq üçün sürətlə vaksinasia prosesinə start verib. Artıq əksər ölkələrdə yeni növ koronavirusa qarşı peyvəndlənmə aparılır. Azərbaycan da COVID-19 xəstəliyi əleyhinə vaksinasiaya başlanılıb və könnüllülük prinsipi ilə aparılır. Qeyd edək ki, ölkəmizdə Çin "Sinovac Biotech" şirkətinin istehsalı olan "CoronaVac" vaksininə istifadə olunur.



Vaksinasianın başlıca uğurları hansılardır?

peyvəndlər üzərində aparılan tədqiqatların nəticələri fərqlidir. Türkiyədə aparılan tədqiqatlar Sinovac vaksininin effektivlik dərəcəsinə 92 faiz qiymətləndirir.

Əhali arasında yayılan, vaksindən sonra mümkün ola biləcək - baş ağrısı, əzələ ağrısı, qızdırma və s. kimi əlamətlər əks göstəriş deyil, əksinə, gözəllənən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir.

Vaksin istehsal edən şirkət tərəfindən yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərəkəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlarla vurulması tövsiyə edilmişdir.

Peyvənd olunandan sonra da maska taxmağa, sosial məsafə saxlamağa ehtiyac varmı?

Peyvəndin təsirinin ikinci dozanın vurulmasından təxminən 2 həftə sonra başlanmasını nəzərə alaraq maska taxmağa, əl gıyısına və sosial məsafəyə riayət etmək mütləq lazımdır. Çünki həmin müddətdə yuxarı tənəffüs yollarında virusu daşımaq mümkündür. Vaksin olunan şəxs üçün bu hal heç bir təhlükə yaratmasa da, etrafımızda olan və risk qrupuna aid olan insanlar üçün təhlükə mənbəyi ola bilər.

Yaşəmən MUSAYEVA, "Azərbaycan"

Həli peyvənd virusdan tam qoruyurmu?

Peyvəndin ikinci dozası vurulduqdan 2 həftə sonra öz təsirini göstərməyə başlayır və qanda anticisimləri təyin etmək mümkün olur (bu fakt hər kəsin immun sistemine görə dəyişə bilər). Müxtəlif

Sağlam qida

Bu qidalarda virusla savaşır

Koronavirus pandemiyası dövründə insanların düşündürən bir məsələ də orqanizmdə müqaviməti artırmaq, viruslardan qorunmaq üçün hansı qidaların qəbul olunması ilə bağlıdır. Türkiyəli uzman dietoloq Elif Erkin koronavirus da daxil olmaqla, bütün respirator virus infeksiyalarından, soyuq, dəymə, zökəm kimi xəstəliklərdən qorunmaq üçün bu qidaları qəbul etməyi tövsiyə edib:



Göbəlek - qripə qarşı "Beta-glucan" adlı maddə ifraz edir, immunitetin qrip virusunu tanımaması və onu yox etmək üçün hərəkətə keçməsinə təmin edir.

Turp - viruslardan qoruyan ən faydalı qidalardan biridir, süfrədən əskik etməmək lazımdır.

Kivi - C vitamini ilə ən zəngin olan meyvələrdən biri, virusa qarşı gücü qoruyucudur.

Dietoloq daha sonra orqanizmi viruslardan qoruyan qidalarda baliq, qatıq, kefir, qoz, badam, fındıq və yumurtanın və cib olduğunu vurğulayıb.

Elmi araşdırma

COVID bu şəxslər üçün daha qorxuludur

ABŞ-in məşhur sağlamlıq mərkəzlərindən olan Maryland Universitetində aparılan yeni araşdırma nəticəsində bəlli olub ki, kişilərin COVID-19 xəstəliyindən ölüm riski eyni yaşda və sağlamlıq vəziyyətində olan qadınlardan 30 faiz daha yüksəkdir.



Bundan əlavə, həmin tədqiqat zamanı bu virusun yaşından asılı olmayaraq piylənmədən əziyyət çəkənlər üçün də qorxulu olduğunu ortaya çıxarıb. Belə şəxslər bu xəstəliyi daha şiddətli keçirir və ölüm nisbətləri birdən-birə artır. Araşdırma əsasən, diabet və yüksək qan təzyiqi problemi də COVID-19 üçün əhəmiyyətli risk faktorlarıdır. Bu xəstəliklə əlaqəli ölümlərə daha çox diabet və hipertoniya xəstələrinə rast gəlinir.

Şəfali bitkilər

Koronavirusun iki düşməni var



Tanınmış rusiyalı həkim Vladimir Zaysev immun sistemini möhkəmləndirərək koronavirusdan qoruya biləcək 2 məhsulun adını açıqlayıb.

Belə ki, az miqdarda və hər gün istehlak olunan sarımsaq və zəncəfil orqanizmin viruslara qarşı davamlılığını artırır, virus və iltihabın qarşısını almağa təsir edir. Mütəxəssis qeyd edib ki, mədə-bağırsaq sistemində zərər verməyə başlayan sarımsaq gündə 2 dəfə 1 diş olmaqla yemək lazımdır. Xora, qastrit, mədənin turşuluğunun azalması zamanı isə sarımsaq yemək olmaz.

OXUCULARIN NƏZƏRİNƏ! "AZƏRBAYCAN"

qəzetinə 2021-ci il üçün
abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərmatbuatçıyı" ASC (012) 440-46-94, (012) 441-19-91

"Azərpoçt" ASC (012) 598-49-55, (051) 225-02-13

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Kaspi" MMC (012) 432-39-55, (012) 510-82-24

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik
124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat

6 aylıq
62,40 (altmış iki manat qırx qəpik) manat

3 aylıq
31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə
üzlaşsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli
telefona zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

Koronavirusa yoluxma hallarının azalması vətəndaşları arxayınlaşdırmamalıdır

Əvvəl 1-ci səh.

Məlumat əsasən, dünyada yoluxma sayına görə ön sırada olan ölkə ABŞ-dir. COVID-19 səbəbindən ən çox ölüm hallı da ABŞ-da qeydə alınıb (467 552 nəfər). Sonrakı yerləri Braziliya (229 097 nəfər), Meksika (169 922 nəfər), Hindistan (154 954 nəfər) və Böyük Britaniya (11 264 nəfər) tutur.

Ölkəmizdə isə koronavirusa yoluxma və ölüm hallarının azalması davam edir. Həyatımız müəyyən qədər qaydasına düşür. Artıq orta məktəblərdən sağdirlən səs eşidilir. Vəziyyət bu cür davam edərsə, yuvasıdır. Ancaq təəssüflə qeyd etməliyik ki, ölkəmizdə COVID-19-a hələ də hər gün yoluxanlar və bu virus səbəbindən dünyasını dəyişənlər var. Digər tərəfdən koronavirusun yenidən aktivləşməyə ehtiyatı olduğunu da qeyd etməliyik.

Qeyd edək ki, koronavirus pandemiyası ölkəmizdə bir ildən çoxdur müşahidə edilir. Bu təhlükəli virusa qarşı mübarizə tədbirlərini ilk günlərdən başlanılıb. Pandemiya qarşı ciddi mübarizə tədbirləri davam etdirilir. Bu səbəbdən ki, Azərbaycan pandemiyası ilə mübarizədə dünyada ən uğurlu ölkələr sırasındadır. Ölkəmizdə dövlət tərəfindən vaxtında həyata keçirilən tədbirlər nəticəsində infeksiyanın xeyli dərəcədə azaldılması

na nail olunub. Mütəxəssislər sərt karantin rejiminin tətbiqinin də yoluxmanın sayının azalmasına şərtləndirən amillərdən olduğunu qənaətdədirlər. Nəticədə ölkəmizdə yoluxma sayı azalıb.

Dünyanın əksər ölkələrində koronavirusdan xilas yolları aranılır. Mütəxəssislər araşdırmaları davam etdirirlər. Artıq dünyanın 11 ölkəsində vaksinasia prosesinə başlanılıb. Həmin ölkələrdən biri də Azərbaycandır.

Bu gün bütün dünyada həyəcan doğuran məsələlərdən biri də virusun yeni ştammlarının aşkar olunmasıdır. Qeyd edək ki, COVID-19-un İngiltərədə meydana gələn yeni ştammi artıq sürətlə yayılır.

Bu gün ölkəmizdə hər kəsi düşündürən məsələlərdən biri də budur - koronavirus yenidən əhatə dairəsini genişləndirə bilərmi? Digər bir sual isə belədir ki, COVID-19-un İngiltərədə meydana gələn yeni ştammi Azərbaycanda da müşahidə oluna bilərmi?

Hazırda yoluxma sayında müşahidə olunan azalma müəyyən yumşalma tədbirlərinin olmasına şərait yaradıb. Lakin bundan əvvəl iki dəfə yumşalma dövründə yoluxma sayının kəskin artımı müşahidə olub ki, bu da əlavə məhdudlaşdırıcı tədbirlərin bərpasına zərurət yaradıb. Mütəxəssislər də bu fikirdədirlər ki, karantin qaydalarının yenidən sərtləşməsi mümkündür. Ona görə ki, bu gün heç bir

ölkədə virusa qarşı effektiv preparat yoxdur. Azərbaycanda virusa qarşı vaksinasia prosesi gedir. Vaksin olunmaq xəstəliyi ağır keçirmənin qarşısını alır. Lakin ehtiyat tədbirləri heç bir halda unudulmamalıdır. Yeni peyvənd vurulub-vurulmamasından asılı olmayaraq hər bir vətəndaş maska taxmalı, gıyiyeni qaydalarla ciddi əməl etməli və sosial məsafəni qorumaq lazımdır.

Bu günlər qış fəslə olsa da havalər xoş keçir. Belə havalarda maskadan istifadə etmək çoxları üçün əziyyət çəkilir. Şəhərin küçələrində, dayanacaqlarda və digər ictimai yerlərdə müşahidə etdiyimiz bir çox insanların maskalardan düzgün istifadə etmədiklərini görürük. Bununla onlar koronavirusa meydan açıqlarını yaddan çıxarırlar. Pandemiya təhlükəsini nəzərə alan mütəxəssislər döndə-döndə vurğulayırlar ki, açıq havada maska taxmaq qadağasını ləğv etmək hələ təzdir. Müəyyən yumşalmalardan sonra məktəblər, restoranlar açılırsa, bunlara sevinmək lazımdır. Hər kəs başa düşməlidir ki, COVID-19-a bağlı vəziyyətin yenidən mürəkkəbləşməsi həm də ondan asılıdır. Bu təhlükəli virusa qarşı mübarizədə dövlətlə yanaşı, ayrı-ayrı vətəndaşların da hər biri məsuliyyətli olmalıdır.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Koronavirusdan 201 nəfər sağalıb, 115 nəfər isə yoluxub

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 201 nəfər müalicə olunaraq sağalıb, 115 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxır 3 nəfər vəfat edib.

Hazırkı dövrdə ölkəmizdə 231 min 22 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 224 min 961 nəfər müalicə olunaraq sağalıb, 3156 nəfər vəfat edib. Aktiv xəstə sayı 2905 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 446 min 300 test aparılıb. Dünənki test sayı isə 6582-dir.

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün 06.02.2021
Ümumi yoluxanların sayı	231022
Ümumi sağalanların sayı	224961
Aktiv xəstə sayı	2905
Ümumi test sayı	2446300
Ümumi ölüm sayı	3156
Yeni yoluxanların sayı	115
Yeni sağalanların sayı	201
Bu günkü test sayı	6582
Bu günkü ölüm sayı	3

ALLAH RƏHMƏT ELƏSİN!

"Azərbaycan" qəzeti redaksiyasının kollektivi Etibar Hümətovla oğlu
ELMİR HÜMBƏTOVUN
vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Məmməd Əfşan ailəsi ilə birlikdə
SADIX MURTUZAYEVİN
vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

"Azərbaycan" nəşriyyatının kollektivi iş yoldaşları Etibar Hümətovla oğlu
ELMİR HÜMBƏTOVUN
vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Məhəbbət prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humanaitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühəsiblik - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin
kompüter mərkəzində
yığılıb sahifələnmə,
"Azərbaycan" nəşriyyatında
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərlə bərabər,
dörc üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafehinə uyğun gəlmişdir

Əyləmələrə cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 5180
Sifariş 228
Qiyməti 40 qəpik